

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SəS" qəzeti mənim
üçün ən əziz qəzetdir

İmzalı

SəS

Qəzet 1991-ci il yanvarın 11-dən çıxır



№ 093 (5565) 16 may 2018-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Azərbaycanda təhsilin və elmin inqışafına mühüm dövlət qayğısı var

Prezident İlham Əliyev Bakıda Heydər Əliyev adına Müasir
Təhsil Kompleksinin yeni binasının açılışında iştirak edib



Səh 2

Ankaradakı Heydər Əliyev
Parkında Azərbaycan Xalq
Cümhuriyyətinin və Silahlı
Qüvvələrimizin yaranmasının 100
illiyi təntənə ilə
qeyd olunub



4

Bakıda Ambruaz Pare adına
Beynəlxalq Hərbi Cərrahlar
Cəmiyyətinin 30-cu yubiley
görüşü və 1-ci Kongresinin açılış
mərasimi keçirilib



6

Elmar Məmmədyarov:
"Azərbaycan münaqişənin
tezliklə həlli üçün intensiv
danışqlara hazırlıdır"



7

Abdullah Gül: "Azərbaycan hə
zaman bizim qəlbimizdədir"



7

Azərbaycan nümayəndə
heyati ABŞ-da keçirilən
görüşlərdə ölkəmizdəki
tolerantlıq barədə
məlumat verib



7

Bəhruz Quliyev: "Əli qana
batmış ABŞ-in fundamental
azadlıqlardan danışmağa
mənəvi haqqı yoxdur"



8

→ 11

Nabran çimərliklərində
dəniz suyunun tərkibi
yoxlanılır



→ 13

Ermenistanı qarşısında
dövr ərzində təlatümlü
gündər gözləyir



→ 16

"Liverpul" Keytanın
transferinə nə qədər
pul xərcləyəcək?



16 may 2018-ci il

Azərbaycanda təhsilin və elmin inkişafına mühüm dövlət qayğısı var

Prezident İlham Əliyev Bakıda Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni binasının açılışında iştirak edib

Mayın 15-də Bakıda Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni binasının açılışı olub. AZERTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

Dövlətimizin başçısı və xanımı kompleksin rəmzi açılışını bildirən lenti kəsdi. Təhsil naziri Ceyhun Bayramov Prezident İlham Əliyevə görülen işlər baredə ətraflı məlumat verdi.

Qeyd edildi ki, 2001-ci ildən fəaliyyət göstərən Müasir Təhsil Kompleksi Azərbaycanın ilk özəl təhsil müəssisələrindən biridir. Son illərdə bu təhsil ocağına məraqq artıb və nəticədə məktəbə gələn şagirdlərin sayında da böyük artım olub. Bu da təbii ki, təhsilin keyfiyyətinə təsirsiz ötüşməyib və məktəb üçün yeni binanın tikintisi artıq zərurətə çevrilib. Buna görə də məktəb üçün əvvəlkindən daha böyük, müasir və dünya standartlarına uyğun yeni bina inşa edilib.

Kompleksdə müasir tələblər cavab veren yüksəkkeyfiyyətli maddi-texniki baza yaradılıb. Heydər Əliyev adına Müasir Təhsil Kompleksi indi paytaxtimizin məmərlilik baxımından zövq oxşayan



ən yaraşlılı binalarından biridir. Dövlətimizin başçısı və birinci xanım təhsil ocağında yaradılan şəraitlə tanış oldular.

Müasir Təhsil Kompleksi şə-

girdlərin milli dəyərlərə sadıq, yüksək təhsilli, dövrün tələblərinə uyğun bilik və bacarıqlara sahib şəxsiyyət kimi yetişmələri üçün hər cür şərait yaradır. Məktəbin foye-

sında ümummilli lider Heydər Əliyevin abidəsi qoyulub. Məlumat üçün qeyd edək ki, xalqımızın ümummilli lideri Heydər Əliyev 2001-ci il sentyabrın 1-də bu

kompleksin tətənəli açılışında iştirak edib. Ele o vaxtdan bu təhsil ocağı Ulu Öndərin açılış mərasimində verdiyi tövsiyelərə əsaslanaraq uğurla çalışır. Məktəbdə Heydər Əliyev guşesi də yaradılıb. Müxtəlif fotostendlər, əyani vəsaitlər ulu öndər Heydər Əliyevin siyasi ərəsinin və zəngin dövlətçilik fəaliyyətinin öyrənilmesi və gelecek nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Kompleksdə Prezident İlham Əliyevin təhsilə diqqət və qayığını eks etdirən guşə də yaradılıb. Təhsil ocağı üç hissədən - uşaq bağçası, orta ümumtəhsil məktəbi və orta məktəbdən ibarətdir və onların hər birində üç bölmə - Azərbaycan, rus və ingilis bölmələri fəaliyyət göstərir. Ən müasir avadanlıqla təchiz olunan funksional bina tədrisin keyfiyyətli təşkili üçün hər cür şe-

raite malikdir. Kompleksin akt zamanında isə təhsilə bağlı müxtəlif tədbirlərin keçirilməsi üçün bütün imkanlar var. Sınıf otaqlarının, fənn kabinetlərinin hamısı en müasir tələblər səviyyəsində qurulub. Şagirdlərin nəzəri biliklərinin fizika, kimya və biologiya laboratoriyalarında tətbiqi üçün də zəruri avadanlıq quraşdırılıb. Kompleksin əsas məqsədlərindən biri sağlam təhsil mühiti yaratmaq və şagirdlərin hərtərəfli inkişafını təmin etməkdir. Məktəbdə dərslər şagirdlərin mükəmməl təhsili ilə yanaşı, həmçinin onların sosial və mənəvi inkişafına da yönəldilib. Qarşıya qoyulan məqsədlərdən biri də təhsil sisteminde bilikli şagird yetişdirməklə yanaşı, onların həm də sosial həyata hazırlanmasını təmin etməkdir.

Ardı Səh. 3



Azərbaycanda təhsilin və elmin inkişafına mühüm dövlət qayğısı var

Prezident İlham Əliyev Bakıda Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni binasının açılışında iştirak edib

Əvvəli Səh. 2

Elə bu məqsədlə də "Sosial-fəal məktəb" konsepsiyasını əsas götürən Heydər Əliyev adına Müasir Təhsil Kompleksində sosial-yönlü şəxsin yetişdirilməsi üçün lazımi mühit yaradılıb. Bu model şagirdlərin istənilən şəraitə sərbəst və tez uyğunlaşması, sosial həyatların daha maraqlı və zəngin olmasına imkan yaratmaqla yanaşı, hər bir şagirdin fərdi qabiliyyətinin və potensialının üzə çıxarılmasına kömək edir. Məktəbdə Olimpiada qrupları, Şagird Parlamenti fəaliyyət göstərir. Şagirdlər olimpiadalarla, bilik yarışlarında yüksək yerlər qazanırlar, konfranslarda uğurla çıxış edirlər. Bu təhsil ocağında ən qabaqcıl, yüksəkxitəsəsli müəllimlər fəaliyyət göstərirler. İngilis bölməsində



dərsler "Cambridge" programı əsasında keçirilir. "Cambridge" Checkpoint vasitəsilə müəllimlər şagirdlərin davamlı inkişafını qiymətləndirir, onların güclü və ya zəif cəhətlərini müəyyən edirlər. Programı bitirən şagirdlərə dünyanın bütün ölkələrində tanınan və yüksək səviyyədə qiymətləndirilən IGCSE sertifikatları verilir. Məktəbdə zəngin kitabxana da fəaliyyət göstərir. Kompleksin açıq idman meydançası isə yüksək standartlara uyğun şekilde qurulub.

Müasir dünyada hər bir ölkənin gələcəyi təhsilin səviyyəsi ilə ölçülür. Təhsildəki nailiyyətlər hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycanda son illər təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər bu sahəyə dövlətin böyük önem verdiyi-

ni göstərir. Təbii sərvətlərlə zəngin olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə etməklə insan kapitalının yaradılması və daha da inkişaf etdirilməsini başlıca hədəf seçib. Buna görə də neft gəlirləri Azərbaycanda həm də təhsilin, elmin inkişafına yönəldilib. Heydər Əliyev adına Müasir Təhsil Kompleksində yaradılan şərait isə bir da-ha təsdiqləyir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təhsil islahatları uğurlu neticələr verir. Bu da şagirdlərin yüksək səviyyədə təhsil almalarına, onların elmin sırlarına daha dərindən yiyələnmələrinə hərəkəflə imkanlar açır.

Dövlətimizin başçısı ve birinci xanım kompleksin bağçasında yaradılan şəraitle də tanış oldular. 112 yerlik bağçada uşaqların gələcəyin sağlam vətəndaşı kimi yetiş-

məleri üçün hərəkəflə şərait yaradılıb. Burada qruplar yaradılarken müasir telim-tərbiyə qaydaları rəhbər tutulub. Uşaqların istirahəti və əyləncəsi üçün geniş imkanlar açılıb. Bağçada balacaların intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanacaq.

Qeyd edək ki, ölkəmizdə təhsilin inkişafında, onun maddi-texniki bazasının möhkəmlənməsində Heydər Əliyev Fonduñun da müstəsnə xidmətləri var. Fondu "Yeniləşən Azərbaycana yeni məktəb", "Təhsilə dəstək", "Uşaq evləri və internat məkteblərinin inkişafı" proqramları və digər layiheləri bu sahənin inkişafında mühüm rol oynayıb. Həmin proqram və layihə-

Rəsmi xronika

Prezident İlham Əliyev Avro-pa Gənclər Olimpiya Festivalının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev Bakı şəhəri ərazisində yeni avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Nazirlər Kabinetini yanında Tərcümə Mərkəzi haqqında Əsasnamənin və Mərkəzin strukturunun təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 may tarixli 169 nömrəli Fermanının ləğv edilməsi barədə Ferman imzalayıb.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli Fermanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmeti haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə Ferman imzalayıb.

rin uğurlu olmasını şərtləndirən əsas amillerdən biri də Heydər Əliyev Fonduñun prezidenti Mehriban Əliyevanın bu məsələləri daim diq-qətdə saxlamasıdır.

Müasir Təhsil Kompleksində yaradılan şərait həm də onu göstərir ki, Azərbaycanda təhsilin və elmin inkişafına ən yüksək səviyyədə dövlət qayğısı var. Çünkü dövlətin yürüdüyü siyasetin prioritətlərindən biri də insan kapitalının da-ha da inkişaf etdirilməsidir. Bu baxımdan təhsil sahəsinə qoyulan investisiyalar mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev Niderland-Azərbaycan Dostluq Qrupunun sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Niderland Krallığı Senatının sabiq sədri, Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Linden qəbul edib.

AZERTAC xəbər verir ki, Rene Van der Linden dövlətimizin başçısına prezident seçkilərində qəlebəsi münasibəti və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar təbriklərini çatdırıldı. Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirdi.

Rene Van der Linden ADA Universiteti ilə birgə hazırlanmış və Azərbaycanın regionlarının inkişafı, investisiya qoyuluşu, kənd təsərrüfatı, energetika, təcrübə mübadiləsi, turizm sahələrində əməkdaşlığı nezərdə tutan master planın həyata keçirilməsi ilə bağlı gedən işlərdən danışıdı.

Prezident İlham Əliyev görülən işlərin önemini vurgulayaraq əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə ümidi var olduğunu bildirdi.



Ankaradakı Heydər Əliyev Parkında Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrimizin yaranmasının 100 illiyi təntənə ilə qeyd olunub



Azərbaycanın Türk-
yədəki səfiriyi An-
karadakı Heydər Əli-
yev Parkında Azərbaycan
Xalq Cümhuriyyətinin və
Silahlı Qüvvələrimizin ya-
ranmasının 100 illiyi münasibətə təntənəli mərasim
təşkil edilib.

AZERTAC xəber verir ki, mərasimdə Azərbaycan və Türkiyədən olan rəsmi şəxslər, generallar, diplomatlar, deputatlar, görkəmli ziyalılar, qardaş ölkə ictimaiyyətinin tanınmış simaları, qazilər, bu ölkədə yaşayan, işləyen və təhsil alan azərbaycanlılar, müdavimlərimiz iştirak ediblər. Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.


Mərasimi giriş sözü ilə açan Azərbaycanın Türk- yədəki səfiri Xəzər İbrahim Azərbaycan Xalq Cümhuriyyətinin, o cümlədən Silahlı Qüvvələrimizin yaranması tarixindən danışdı. Səfir diqqətə çatdırıldı ki, Silahlı Qüvvələrimizin formallaşmasına Qafqaz İslam Ordusunun göstərdiyi yardım tari-

xi əhəmiyyət daşıyır və Azərbaycan xalqı tərəfindən yüksək deyirləndirilir. Bu gün sürətlə inkişaf edən Azərbaycan Ordusu dünyanın ən güclü orduları arasındadır.

Azərbaycan Xalq Cümhuriyyətinin və ordumuzun 100 illik yubileyi münasibətə təşkil olunan təntənəli mərasimde iştirak edənlərə minnətdarlığını bildirən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin səmimi salamlarını Türkiyə Parlamentinin sədrinə, hökumət və dövlət təmsilçilərinə

çatdırıldı. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və inkişaf istiqamətləri barədə ətraflı məlumat verən Prezidentin köməkçisi diqqətə çatdırıldı ki, müstəqilliyimin dünya miqyasında tanınması və ordu quruculuğu sahəsindəki nailiyyətlər Cümhuriyyət hökumətinin eldə etdiyi ən böyük tarixi uğurlardandır. Bakının erməni-dəşnak işğalından azad olunmasına tarixi töhfələr verən Qafqaz İslam Ordusu Silahlı Qüvvələrimizin formallaşmasına da kömək etməklə ölkəmizin və xalqımızın təhlükəsizliyinə dəstək olub.

Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası barədə danışan Əli Həsənov diqqətə çatdırıldı ki, Ulu Önderimiz hələ Naxçıvan Ali Meclisinin sədri olarkən Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik enənələrinin və prinsiplərinin həyata keçməsi üçün mühüm siyasi qərarlar qəbul edib, dövlət attributlarının bərpasına nail olub və Azərbaycan hakimiyətine bu istiqamətdə dəyərli tövsiyələr verib. Bu məqsəd-yönlü siyaset Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunması barədə Prezidentin imzaladığı məlum Sərəncam, o cümlədən dövlətimizin başçısı tərəfindən 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İlli" elan olunması bu istiqamətdə atılan mühüm siyasi qərarlar sırasındadır. Hazırda dünyanın bir sıra ölkələrində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirlər keçirilir. Qardaş Türkiyədə belə bir möhtəşəm mərasimin təşkili xüsusilə əhəmiyyətlidir.



Ankaradakı Heydər Əliyev Parkında Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrimizin yaranmasının 100 illiyi təntənə ilə qeyd olunub



Əvvəli Səh. 4

İstər Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, istərsə de müstəqilliyimizin bərpası Türkiyədə böyük qardaş sevinci ilə qarşılınır. Ümummilli lider Heydər Əliyevin və Türkiye dövlətinin banisi Mustafa Kamal Atatürkün tarixi fəaliyyətlərinin əhəmiyyətindən bəhs edən Əli Həsənov bildirdi ki, ölkələrimizin sürətli inkişafı və müstəqilliyimizin ezmələ qorunması Ulu öndərlərimizin ruhunu şad edir.

Prezidentin köməkçisi çıxışında Türkiyənin Suriya ərazisində həyata keçirdiyi antiterror eməlyatının Azərbaycanda dəstəkləndiyini qeyd edərək bildirib ki, bütün bu tədbirlər Türkiyənin təhlükəsizliyi, terrordan xilas olmaq, əhalinin əmin-amanlığını təmin etmək üçün atılan addımlardır. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdəganın nümayiş etdirildikləri siyasi irade xalqlarımızın və ölkələrimizin təhlükəsiz geleceyinə xidmət edir.

Ötən əsrin əvvəllərində eldə etdiyimiz müstəqilliyin yeniden bərpə olunmasını Azərbaycan və Türkiyənin ortaş sərvəti kimi dəyərləndirən Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıllı Qəhrəman

ümummilli lider Heydər Əliyevin müəyyənəşdirildiyi inkişaf strategiyasının əhəmiyyətindən danışdı. Parlament sədri bildirdi ki, Ankaranın gözəl bir güşəsində yaradılan Heydər Əliyev Parkı Türkiyə dövlətinin və xalqının Ulu Öndərimizə dərin ehtiramının göstəricisidir. Prezident İlham Əliyevin dövlət başçısı kimi ilk səfərini Türkiyəyə etməsi Heydər Əliyev ideallarına sədaqət nümunəsidir. Azərbaycan xalqını milli bayram - Respublika Günü münasibətə təbrik edən İsmayıllı Qəhrəman Nuru Paşanın komandanlığı ilə Azərbaycan xalqının köməyinə çatan Qafqaz İslam Ordusunun rəşadəti qələbəsinə nəsil-lərə örnek olan qardaşlıq nümunəsi kimi dəyərləndirdi.

Türkiyə Baş nazirinin müavini Hakan Çavuşoğlu Baş nazir Binəli Yıldırımın mərasimə ünvanlandığı təbrik məktubunu oxudu. Məktubda Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrimizin yaranmasının 100-cü ildönümü ilə bağlı səmimi təbrikler çatdırılır, Azərbaycan-Türkiyə qardaşlığının dinamik inkişafının əhəmiyyətindən bəhs olunur. Prezident seckilərindən sonra dövlətimizin başçısı İlham Əliyevin ilk səfərini Türkiyəyə etmesinin əhəmiyyətinə toxunulur və əminliklə ifadə olunur ki,

Azərbaycanı qarşıda daha böyük nailiyyətlər gözləyir. Bundan başqa, Novruz Məmmədovu Baş nazir təyin olunması münasibətə təbrik edən Binəli Yıldırım əminliklə ifadə edir ki, Azərbaycan və Türkiye hökumətləri ölkələrimizin və xalqlarımızın firavan həyatı üçün daha səmərəli əməkdaşlıq edəcəklər.

Azərbaycanın Türkiyədəki səfirliyinin hərbi attaşesi, polkovnik Müşfiq Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin yaranması və müstəqilliyimizin bərpasından sonra ordu quruculuğu sahəsində əldə edilən nailiyyətlərdən danışdı. Hərbi attaşə bildirdi ki, Azərbaycan Silahlı Qüvvələrinin formalaşması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ordumuzun peşəkarlığının artmasına Türkiyənin göstərdiyi kömək xalqımız tərəfindən yüksək qiymətləndirilir.

Türkiyə-Azərbaycan parlamentlərə dəstluq qrupunun rəhbəri Necdət Ünűvar qardaş ölkələrimizin dinamik inkişafından bəhs etdi. Deputat diqqətə çatdırıldı ki, Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun tarixi missiyası Azərbaycan və Türkiyə xalqlarının qürur mənbəyidir.

Çıxışlarda Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri xalqlarımı-zın böyük sərvəti kimi dəyərləndi-

rildi. Ümummilli lider Heydər Əliyevin tarixi xilaskarlıq missiyasından bəhs edən natiqlər əminliklə bildirdilər ki, iki qardaş xalq arasındakı münasibətlər əbədiyyətə qədər dinamik inkişafda olacaq. Həmçinin çıxışlarda Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının, Milli Ordumuzun yaradılması əhəmiyyətindən, bu məsələdə Qafqaz İslam Ordusunun tarixi missiyasından, dövlət müstəqilliyimizin bərpasından sonra ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının hədəflərindən, bu siyasetin uğurla davam etdirilməsindən, iki qardaş ölkənin birgə həyata keçirdikləri iqtisadi layihələrdən, o cümlədən Silahlı Qüvvələrimiz arasında əməkdaşlıq kimi məsələlərdən bəhs olunub. Diqqətə çatdırılıb ki, Silahlı Qüvvələrimizin güclənməsi, eləcə də qardaş ölkələrimizin sosial-iqtisadi həyatındaki dinamik inkişaf xalqlarımızın təhlükəsizliyini və rəfahını təmin edən əsas amillərdir. Vurğulanıb ki, tarixi köklər, ortaş din, dil və mədəniyyətə bir-birinə ayrılmaz tellərlə bağlı olan Azərbaycan və Türkiyənin qardaşlığı bundan sonra da inkişaf edəcək, bütün dünya üçün nümunə olacaqdır.

Mərasimin rəsmi hissəsindən

sonra maraqlı konsert programı oludur.

Konsertdə Xalq Artisti Alim Qasimov və Əməkdar Artist Fərqənə Qasimova məlahətli ifaları ilə bayram tədbirinin iştirakçılarda xoş ovqat yaratdır. Ruh oxşayan Azərbaycan müğəmə Heydər Əliyev Parkında yaşanan bayram əhval-ruhiyyəsini daha da yüksəltdi. Natiq ritm qrupunun ifası da məraqla qarşılandı.

Sonra Əməkdar Artist Turan Manafzadənin dirijorluğu ilə orkestrin konserti oldu. Daha sonra Xalq Artisti Azərinin ifası dinlənildi. İştirakçılar Heydər Əliyev Parkında Azərbaycanın zəngin tarixi, mədəniyyəti, müasir ordusunun gücü, ölkənin sosial-iqtisadi inkişafını eks etdiyən fotosərgi ilə tanış oldular.

Heydər Əliyev Parkında quraşdırılmış böyük ekranla Azərbaycanın müasir həyatından, reallaşdırılan nəhəng iqtisadi layihələrdən, o cümlədən Azərbaycan-Türkiyə qardaşlığından bəhs edən videoçarx gösterildi. Təntənəli yubiley mərasimi atəşfəşanlıqla başa çatıb.

Sabir Şahtaxtı
AZƏRTAC-in xüsusi müxbiri
Ankara



Müdafiə naziri Misirin ölkəmizdəki səfiri ilə görüşüb

Mayın 15-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim ilə görüşüb. SİA-nın Müdafie Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, nazir Azərbaycan ilə Misir arasında mövcud ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin dövlət-lərimizin maraqlarına uyğun olaraq daim inkişaf etdiyini və hərbi sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurgulayıb.

Regiondakı hərbi-siyasi vəziyyətdən danışan general-polkovnik Z.Həsənov diqqətə çatdırıb ki, Ermənistanın işğalçılıq siyasəti bu gün də davam edir və danışqların uzadılması bölgədəki şəraitə mənfi təsir göstərir. Səfir də öz növbəsində Misirin Azərbaycan ilə əlaqələrin daha da genişləndirilməsinə önem verdiyini və diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasında dostluq münasibətlərinin, eləcə də hərbi əlaqələrin inkişaf etdirilməsinə töhfəsini vermək üçün səylərini əsirgəməyəcəyini bildirib.





Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalı ilə beynəlxalq tibbi təşkilatlar və nüfuzlu səhiyyə ocaqları arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi çərçivəsində son illərdə Dünya Beynəlxalq Cərrahlar Cəmiyyəti, Ambruaz Pare adına Beynəlxalq Hərbi Cərrahlar Forumu ilə six əlaqələr yaradılmışdır.

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən "Ses" qəzetinə verilən məlumatə istinadən, 1988-ci ildə Amerika Birləşmiş Ştatlarının Çikaqo şəhərində təsis edilmiş APIMSF-nin esas məqsədi döyük əməliyyatları, terror hücumları, təbii felaketlərin nəticələrinin aradan qaldırılması zamanı cərrahiyyə əməliyyatlarını həyata keçirən dünyadan müxtəlif regionlarından olan peşəkar cərrahların təcrübə mübadiləsi üçün beynəlxalq platformanın yaradılması, araşdırımlar, görüşlər və nəşrlər vasitəsilə hərbi cərrahiyyə elminin təşviqinin həyata keçirilməsidir.

Bu müddət ərzində APIMSF-nin əhatə etdiyi ölkələrin coğrafiyası genişlənmiş, cəmiyyətin işində Azərbaycanın sərhədçi cərrahlarının feal iştirakı nəticəsində 2013-cü ildə 22-ci Simpozium Bakı şəhərində təşkil edilmişdir. 2015-ci ildə Tailandda keçirilmiş görüşdə DSX hərbi hospitalının rəisi, tibb elmləri doktoru, tibb xidməti polkovnik-leytenantı Kənan Yusifzadə Ambruaz Pare adına Beynəlxalq Hərbi Cərrahlar Forumunun 2017-2019-cu illər üzrə prezidenti seçilmişdir. 2018-ci ilin 15 may tarixində Dövlət Sərhəd Xidmətinin təşkilçiliyi ilə Bakı şəhərində Ambruaz Pare adına Beynəlxalq Hərbi Cərrahlar Cəmiyyətinin 30-cu yubiley görüşünün və 1-ci Kongresinin açılış mərasimi keçirilmişdir.

Açılmış mərasimindən önce, Kongres iştirakçıları Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloqlar, akademik Zərifə xanım Əliyevanın əziz xatirələrini hörmətlə yad etmiş, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi uğrunda hələk olanların məzarlarını ziyarət etmişlər.

Tədbirin açılış mərasimindən Azərbaycan Respublikası Prezidentinin Hüquq-mühafizə organları ilə iş və herbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və digər rəsmi şəxslər iştirak etmişlər.

Bakıda Ambruaz Pare adına Beynəlxalq Hərbi Cərrahlar Cəmiyyətinin 30-cu yubiley görüşü və 1-ci Kongresinin açılış mərasimi keçirilib



mərkəzisi Fuad Ələsgərov, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və digər rəsmi şəxslər iştirak etmişlər.

Azərbaycan Respublikasının dövlət himinin səslenməsi ilə başlamış mərasimdə Azərbaycan Respublikası Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin salamlarını Kongres iştirakçılarına çatdırmış, erazimizin 20%-nin Ermənistən silahlı qüvvələri tərəfindən işğal olunması barədə məlumat vermiş, hazırda Ermənistən danişiqlarda qeyri-konstruktiv mövqə göstərməsi və torpaqlarımızı hələ də işğal altında saxlamaşı səbəbindən sülhə nail olmağın mümkün olmamasını qeyd etmişdir.

F.Ələsgərov hərbi cərrahiyyə sahəsində beynəlxalq əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsində Beynəlxalq Hərbi Cərrahlar Forumuna ugurlar arzulamışdır.

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tədbir iştirakçılarını salamlamış, Azərbaycan Respublikası üçün hərbi cərrahiyyənin inkişafının ehemiyətini xüsusi vurğulamış və bu istiqamətdə qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilmə-



sinin vacibliyini qeyd etmişdir.

Daha sonra Amerika Birləşmiş Ştatlarının Milli Hərbi-Tibbi Mərkəzinin Cərrahiyyə Departamenti professoru Mark Bouer, Ümumdünya Cərrahiyyə Cəmiyyətinin Baş Katibi professor Kenneth Boffard, DSX Hərbi Hospitalının rəisi, Ambruaz Pare adına Beynəlxalq Hərbi Cərrahlar Forumunun Prezidenti tibb xidməti polkovnik-leytenantı Kənan Yusifzadə çıxış etmişlər. 21 ölkədən - Azərbaycan Respublikası, Almaniya, Amerika Birləşmiş Ştatları, Belarus, Böyük Britaniya, Cənubi

Afrika Respublikası, Finlandiya, Fransa, Gürcüstan, Xorvatiya, İran, İsrail, Macaristan, Moldova, Polşa, Rumeiniya, Rusiya, Səudiyyə Ərəbistanı, Sri-Lanka, Türkiye və Yunanistandan 156 iştirakçının qatıldığı beynəlxalq tədbir 4 gün davam edəcəkdir.

Kongres çərçivəsində hərbi cərrahiyyə sahəsində qabaqcıl təcrübənin mübadiləsi, tətbiq edilən innovasiyalar ilə tanışlıq, beynəlxalq tibbi təşkilatlar və nüfuzlu səhiyyə ocaqları arasında əməkdaşlığın perspektivlerinin müzakirəsi həyata keçiriləcəkdir.

Kongresin Fəxri qonaqları sırasında olan Amerika Birləşmiş Ştatlarından professor Mark Bouer, Almaniyadan doktor Michael Engelhardt, Böyük Britaniyadan doktor Mansur Ali Khan, Cənubi Afrika Respublikasından doktor Kenneth Boffard, Rusiya Federasiyasından professor Pavel Brusov, Xorvatiyadan doktor Zvonimir Lovrić, Türkiyədən professor Çağatay Çifter beynəlxalq tədbirin moderatorları və spikerləri funksiyalarını yerinə yetirəcəklər.

ZÜMRÜD BAYRAMOVA

Azərbaycan nümayəndə heyəti ABŞ-da keçirilən görüşlərdə ölkəmizdəki tolerantlıq barədə məlumat verib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlının rəhbərliyi ilə ABŞ-da səfərdə olan Azərbaycan nümayəndə heyəti Birləşmiş Ştatların Katolik Kilsəsinin rəhbərlərindən biri, ABŞ Yedispiskoplar Konfransının vitse-prezidenti, Los-Anceles arxiyepiskopu Xose Horasiyo Qomezlə görüşüb. Bu barədə AZƏRTAC-a DQİDK-nin mətbuat xidmətindən məlumat verilib.

Los-Ancelesin ən böyük və müasir üslubda tikilmiş Kafedral Kilsəsində baş tutan görüşdə Mübariz Qurbanlı arxiyepiskopa Azərbaycandakı tolerant və multikultural mühitdən danışır. O bildirib ki, tolerantlığın ölkəmizdə çox möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi-mədəni kökləri mövcuddur. Fərqli dini konfessiya nümayəndələri hər zaman Azərbaycan xalqı ilə həmrəydir, bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri olub, milli, dini, eləcə də irqi zəmində heç bir ayri-seçkililik faktı qeyde alınmayıb. 31-i qeyri-islam olmaqla 809 dini icmanın dövlət qeydiyyatına alındığını vurgulayan M.Qurbanlı ölkəmizdə İslam dini ilə yanaşı, xristianlığa, yəhudiliyə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşıdlılarını diqqətə çatdırır. Daha sonra dini icmaların liderləri Azərbaycandakı dini tolerantlıq və dialoq mühiti barədə arxiye-



piskopla fikir mübadiləsi aparıblar.

Nümayənde heyətinin növbəti görüşü Los-Anceles vilayətinin Nəzarətçilər Şurasının sədri Şeyla Kuehl ilə baş tutub. Şeyla Kuehl 2008-ci ildə Kaliforniyanın ştat senatoru kimi ölkəmizə səfər etdiyini və Azərbaycandan xos təssərətlərlə ayrıldığını deyib.

Görüşdə Mübariz Qurbanlı Azərbaycanda dina dövlət qayğıından bəhs edib. Qeyd edilib ki, dini ənənələrə və mədəniyyətə malik olan Azərbaycan bu gün dini əmin-amanlıq və sabitliyə töhfə veren örnəkdir. Bunun əsası ümummilli lider Heydər Əliyevin müdrik siyaseti sayesində qoyulub. Azərbaycanda 2016-ci ilin "Multikulturalizm İli", 2017-ci ilin isə "İslam Həmrəyliyi İli" elan edildiyini diqqətə çatdırıran komitə sədri vətəndaşlarının böyük əksəriyyətini müsəlmanlar təşkil edən ölkəmizdə digər dinlərə də xüsusi diqqət göstərildiyini qeyd edib. O, Azərbaycanda 2250 məscid, 14 kilse və 7 sinagogun fəaliyyət göstərdiyini söyləyib.

Nümayənde heyəti, həmçinin Los-Ancelesdə nəşr olunan, ABŞ-in ən böyük oxucu kütühsinə malik olan "Jewish Journal" qəzetinin prezidenti Devid Suisa ilə görüşüb. Söhbət zamanı Azərbaycanda mövcud olan multikulturalizm ənənələri, dini toleransiya və həmoniya haqqında ətraflı məlumat verilib. Görüşdə, eyni zamanda, ölkəmizdə dini və milli mənsubiyyətindən asılı olmayaraq hər kəsin bərabər hüquqlara malik olduğu və sülh şəraitində dinc yanaşı yaşadığı, insanların öz etiqadlarını, adət-ənənələrini sərbəst şəkildə həyata keçirdikləri və bu unikal tolerantlıq mühitinin Azərbaycan Prezidenti İlham Əliyevin uzaqqorən siyaseti sayesində gündən-güne daha da gücləndiyi diqqətə çatdırılır.

Görüşlərdə iştirakçılar Azərbaycanda dini tolerantlıq mühitini, həmçinin Dağlıq Qarabağ əlaqələrini eks etdirən kitablar təqdim olunub.

Qeyd edək ki, səfər DQİDK, Azərbaycanın Los-Anceles şəhərindəki baş konsulluğu və Amerika Yəhudü Komitəsinin birgə təşkilatlığı ilə həyata keçirilir. Nümayənde heyətinin Azərbaycandakı dini konfessiya təmsilçiləri - Qafqaz Müsəlmanları idarəsi sədrinin müavini Fuad Nurullayev, Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Mefodi Əfəndiyev, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Avropa Yəhudiləri dini icmasının sədri Aleksandr Şarovski və onun müavini Yevgeni Brenneysen daxildir. Görüşlərdə nümayəndə heyətini Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev müşayiət edib.



Elmar Məmmədyarov: "Azərbaycan münaqişənin tezliklə həlli üçün intensiv danışıqlara hazırlıdır"

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mayın 15-də Parisdə ATƏT-in Minsk qrupunun həmsədrleri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəksi nümayəndəsi ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rehbəri Hikmət Hacıyev AZƏRTAC-a bildirib ki, görüşdə Azərbaycanda və Ermənistanda seckî prosesinin başa çatdığını nəzərə alınaraq, danışıqların intensiv şəkildə davam etdirilməsinin vacibliyi qeyd olunub.

Nazir Elmar Məmmədyarov Azərbaycanın münaqişənin tezliklə həll edilməsi üçün intensiv danışıqlara hazırlığını bir daha ifadə edib.

Görüş əsnasında danışıqlar prosesinin irəlilədilməsi üçün ATƏT-in Minsk qrupunun həmsədrleri tərəfindən həyata keçiriləcək tədbirlər, həmçinin regiondakı vəziyyət ətraflı müzakirə olunub.



Abdullah Gül: "Azərbaycan hər zaman bizim qəlbimizdədir"

Mayın 15-də Türkiye Respublikasının 11-ci Prezidenti Abdullah Güle "Azərbaycanım" beynəlxalq jurnalının təsis etdiyi "Azərbaycanın dostu" qızıl ordenini təqdim edilib. AZƏRTAC xəbər verir ki, mükafatı İstanbul şəhərində "Azərbaycanım" beynəlxalq jurnalının baş redaktoru Emil Nəsirli Abdullah Güle təqdim edib.

"Azərbaycanın dostu" qızıl ordeninə layiq görülməsindən məmənunluğunu bildirən Abdullah Güle jurnalın redaksiya şurasına və kollektivinə minnətdarlığını çatdırır. "Azərbaycan hər zaman bizim qəlbimizdədir", - deyən sabiq Prezident Azərbaycan ilə Türkiye arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini, ölkələrimizin beynəlxalq təşkilatlar çerçivəsində əməkdaşlığının daim genişləndiyini diqqətə çatdırır. O, ölkələrimiz arasında tarixi dostluq və qardaşlıq münasibətlərinin regionda əməkdaşlığa nümunə olmaqla yanaşı, dünyada sülhə və sabitliyə mühüm töhfə verdiyini bildirib. Abdullah Güle təqdim edib.



Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini diqqətə çatdırıran baş redaktor Emil Nəsirli bu əlaqələrin bütün sahələri əhatə edərək əməkdaşlığa mühüm töhfə verdiyini bildirib. Qeyd olunub ki, həm ikitərəfli formatda, həm də regional müstəvidə Türkiye-Azərbaycan qardaşlığı və birgə fəaliyyəti çox önemli amilə çevrililib. Baş redaktor Türkiye ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin önemini xüsusi diqqət yetirən Prezident İlham Əliyevin "Biz hər zaman bir-birimizin yanında olmuşuq. Bu gün də beledir, sabah da belə olacaq. Türkiye hər zaman Azərbaycanın haqlı məvqeyini dəstəkləyir" fikrini xatırladaraq ölkələrimiz arasındaki əlaqələrin bundan sonra da yüksələn xətə inkişaf edəcəyinə əminliyini bildirib. Bu il aprelin 12-də Türkiyənin İstanbul şəhərində keçirilən 21-ci Avrasiya İqtisadi Forumunda Abdullah Güllə görüşünü xatırladan E.Nəsirli onun həm ictmai-siyasi xadim, həm də tanınmış və nüfuzlu ziyali, yüksək mədəniyyətə malik nəcib şəxsiyyət olduğunu bildirib.

Sonda Emil Nəsirli Türkiye Cümhuriyyətinin 11-ci Prezidenti Abdullah Güllü "Azərbaycanım" beynəlxalq jurnalının redaksiya şurasının üzvləri və kollektivi adından "Azərbaycanın dostu" qızıl ordeninə layiq görülməsi münasibətilə bir daha təbrik edib.

Vali: "Astara-Astara dəmir yolu İran və Azərbaycanın sərhədənəyi bölgələrinin iqtisadi inkişafına təkan verəcək"

Astarə (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti iki ölkəni birləşdirməkə yanaşı "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin də əsas hissəsinə təşkil edir. Bu sözləri İranın Gilan Vilayətinin valisi Mustafa Saları dövlət televiziyasına müraciətində deyib.

Onun sözlərinə görə İran ilə Azərbaycanı birləşdirən dəmir yolu xəttindən həm beynəlxalq yükdaşımalar üçün həm də iki ölkə arasındaki iqtisadi əlaqələrin genişləndirməsi istifadə olunacaq. Gilan vilayəti kənd təsərrüfatı istehsalına görə İranın aparıcı bölgəsidir. Burada istehsal olunan sitrus meyvelər, çəltik və başqa məhsullar Azərbaycan üzərində Rusiya və Avropa ölkələrinə ixrac edilir. Bu yol hər iki ölkənin sərhədənəyi bölgələrinin də iqtisadi inkişafına təkan verəcək. Ötən illər nisbətən cari ildə ixrac əməliyyatlarının artacağını bildirən M.Salari hər iki dövlətin gəlirlərinin artacağını qeyd edib. Vali nəzərə çatdırıb ki, İran ilə Azərbaycanın müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin genişləndirməsi dövlətlərin və xalqların maraqlarını eks etdirir.





Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının idarə heyətinin iclası olub

Mayın 15-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının idarə heyətinin icası keçirilib. AZƏRTAC xəbər verir ki, icasda “Azərbaycan Xalq Cumhuriyyəti il” çərçivəsində rayon partiya təşkilatında “Azərbaycan Xalq Cumhuriyyəti - 100 il” yubiley tədbirinin keçirilməsi ilə bağlı məsələ müzakirə olunub.

YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev Azərbaycan Xalq Cümhuriyyetinin tarixindən və fealiyyətindən danışır. O, 1918-ci ildə ilk dəfə olaraq müsəlman Şərqində Azərbaycan Xalq Cümhuriyyetinin yaradıldığını, çox böyük siyasi və herbi tezkiqlərə baxmayaraq, Azərbaycanın müstəqilliyinin elan edildiyini bildirib. Əlavə edib ki, müasir müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.

Deputat Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etdiğden sonra dövlətçiliyimizin qurulmasında və inkişafında ümummilli lider Heydər Əliyevin mühüm xidmətlərini qeyd edib. O bildirib ki, Azərbaycan bugünkü uğurlara məhz ümummilli lider Heydər Əliyevin əsasını qoymuşdur və hazırda Prezident İlham Əliyevin uğurla davam etdiridiyi siyasi kurs nəticəsində nail olub.

Vurgulanıb ki, ümummilli lider Heydər Əliyevin hakimiyətə qayıdışı ilə Azərbaycan adlı güneşin qara buludları darmadağın edildi. Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev Ulu Önderin əsasını qoymuş müdrük siyaseti davam və inkişaf etdirərək müstəqil Azərbaycanı tolerant, sabitliyin hökm sürdüyü, daimi inkişafda olan ölkə kimi dünyaya tanıtdı. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın multikultural dəyərlərimizin dünyaya çatdırılmasında misilsiz xidmətləri var. İclasda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı YAP Səbail rayon təşkilatının Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında yubiley tədbirinin keçirilməsi ilə bağlı qərar qəbul edilib. Daha sonra partiya rayon təşkilatının idarə heyətinin üzvləri çıxış ediblər.

Naxçıvanda aztəminatlı ailələrin özünüməşğulluqlarının təmin edilməsi diqqətdə



Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il yanvarın 11-də imzaladığı Sərəncam ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar

Ci illerdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın icrasına uyğun olaraq, aztəminatlı ailələrin özünü-məşğulluqlarının təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu məqsədə Şərur, Babek, Ordubad, Culfa, Şahbuz və Kəngərlı rayonları üzrə, ümumilikdə, 12 aztəminatlı aile müəyyənlendirilib. Həmin ailələrdən 7-ne yanında balası olan iribuynuzlu mal-qara, 2-ne yanında balası olan 10 baş xırdbuynuzlu heyvan, 2-ne fərdi xalça toxumaq, 1-ne isə arı yesiklərinin düzəldilməsi üçün avadanlıqlar verilib.

Bununla əlaqədar keçirilən tədbirdə çıkış edən Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov muxtar respublikada aztəminatlı ailələrə göstərilən dövlət qayğısı, onların sosial reabilitasiyası və məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb. Sonra aztəminatlı ailələrin üzvlərinə mal-qara və avadanlıqların verilməsi ilə bağlı sənədlər təqdim olunub. Kəngərli rayonunun Xok kənd sakini Məhəmmədəli Fərəcov göstərilən qayğıya görə minnətdarlığını bildirib, ailə təsərrüfatından səmərəli yararlanacaqlarını diqqətə çatdırıb.

Bəhruz Quliyev: “Əli qana batmış ABŞ-in fundamental azadlıqlardan danışmağa mənəvi haqqı yoxdur”

ABŞ Konqresində fəaliyyət göstərən Helsinki Komissiyası daim Azərbaycana qarşı münasibətində qərəzli mövqeyini ortaya qoyan bir qurumdur". Bunu SİA-ya açıqlama-sında "Səs" qəzetiinin Baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev devib.

Onun sözlerine göre, Helsinki Komissiyası 45 illik fealiyyəti dövründə demokratik fealiyyət yolu tutan müstəqil dövlətlərə, o cümlədən dünyada yeri və rolu möhkəmleməkdə olan Azərbaycan haqqında qərəzli hesabatlar yayıb, təxribat xarakterli dinləmələr keçirib: "Bu günlərdə komissiyanın "Azərbaycanda seçkilər və fundamental azadlıqlar" mövzusunda təşkil etdiyi dinləmələrdə çıxış edənlər Azərbaycanda guya "insan haqları, söz və fikir azadlıqları pozulub" və guya "insanlar səsvermə hüququndan istifadə edə bilməyib" kimi fikirlər səsləndiriblər. Fakt budur ki, komissiya zaman-zaman bu tip müzakirələri ilə Azərbaycana qarşı açıq qərəzini göstərib. Amma bu, Helsinki Komissiyanın rəhbəri, ermənipərəst Kristofer Smitin mövqeyidir. Hansı ki, bu şəxs dəfələrlə Konqresdə qondarma "ermə-

A black and white portrait of Dr. Mihai Gheorghiu. He is a middle-aged man with dark hair and a well-groomed mustache. He is dressed in a dark suit jacket, a white shirt, and a dark tie. He is seated at a desk, looking directly at the camera with a neutral expression. The background is slightly blurred, showing what appears to be an office environment.

ni soyqırımı”nın tanınması ideyası ile çıkış edib. Elçə de 1992-ci ildə Azərbaycana qarşı tətbiq olunan “907-cü düzəlisin” əsas müelliflərindəndir”.

Siyasi ekspert onu da bildirib ki, hansı ölkədə siyasi sabitlik, demokratik mühit, insan hüquq və azadlıqları yüksək səviyyədə təmin olunursa, ABŞ Helsinki Komissiyası kimi qurular vasitesi ilə bu uğurlara kölgə salmağa cəhdlər göstərilir: "Xüsusiədə, müsəlman ölkələrinə fundamental azadlıqların pozulmasına rəvac vərən məhz ele birbaşa ABŞ-ın özüdür. Donald Tramp hakimiyəti dönenində isə bu tam çılpaqlığı ilə özünü göstərir. Əvvəller bunu hansısa dövlətlərin və yaxud da başqa qurumların əli ilə həyata keçirirdi, indi artıq ABŞ birbasa bu hadisələri özü həm sifarış etmək istəyir". Bəlkə də, hansısa bir qurum, qurumlar, qurumlarla bağlıdır. ABŞ təzyiq vasitəsi kimi müxtəlif dövlətlərdə incə bir texniki detali və yaxud da balaca bir problemi mikroskopla böyüdürlər və orada demokratiya axtarışındadır. Yəni ABŞ və ona bağlı müxtəlif təşkilatlar, qurumlar bu gün dünənda guya nizam yaratmağa cəhd edirlər. Amma təessüflər olsun ki, nizamsızlığı, xaosu, terroru təşkil edən və həyata keçirən məhz özləridir. Əli qana batmış və hələ də bu siyasetini davam etdirən ABŞ-ın hansısa bir komissiyasının insan hüquq və azadlıqlarından, demokratik seçki mühitin-dən danişmağa mənəvi haqqı yoxdur".

Sofio Katsarava: “Regional təhlükəsizlik Azərbaycanın və Gürcüstanın inkişafının əsas təminatçısıdır”

Sabitlik Azərbaycanın və Gürcüstanın siyasetində əsas prioritetdir. Regional tehlükəsizlik ölkələrimizin inkişafının əsas təminatçısıdır. Bu fikirlər Tbilisidə səfərdə olan Azərbaycan Milli Məclisinin deputatlarının bir qrupunun Gürcüstan parlamentinin beynəlxalq münasibətlər komitəsinin sədri Sofio Katsarava ilə görüşündə səslənib.

Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçisi qrupunun rəhbəri Əflatun Amaşov sefərin məqsədi barədə məlumat verib, Azərbaycanın Gürcüstan ilə bütün sahələrdə, o cümlədən parlamentlərarası əməkdaşlığın daha da inkişafında maraqlı olduğunu bildirib. Qeyd olunub ki, dostluq, tərəfdäşlıq və strateji əməkdaşlığın inkişafının gücləndirilməsi həm ikitərfli, həm də üçtərəfli formatda müzakirə edilməlidir.

Söhbət zamanı iqtisadi-ticarət, energetika sahələrində əməkdaşlığın daha da genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Sofio Katsarava deyib ki, Azərbaycan ilə uzunmüddətli münasibətlərimizin əsasında dostluq, tərəfdəşlıq və strateji əməkdaşlıq davamur.

Görüşde Azərbaycan, Gürcüstan və Türkiye parlamentləri arasında üçterəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Bildirilüb ki, bu formatda əməkdaşlıq çox faydalıdır. Bu ilin əvvəlində Ankarada keçirilən



rarası əməkdaşlığın daha da dərinləşməsinə kömək edəcəyi bildirilib. Görüşdə Azərbaycanın Gürcüstandakı safiri Dursun Həsənov iştirak edib.

**Azərbaycan və Rusiya qurumları arasında kiçik
və orta biznesin inkişafı üzrə əməkdaşlıq
həqqunda memorandum imzalanıb**

Azərbaycan Respublikasının Kiçik və Orta sahibkarlığın İnkışafı Agentliyi və Rusiya Federasiyasının Kiçik və Orta Sahibkarlığın İnkışafı Korporasiyası əməkdaşlıq barede memorandum imzalayıblar. AZƏRTAC TASS agentliyinə istinadla xəber verir ki, sənədi korporasiya tərəfdən baş direktor Aleksandr Braverman, agentlik tərəfdən isə icraçı direktor Orxan Məmmədov imzalayıb.

xan Məmmədov imzalayıb.

Memorandum çerçivəsində tərəflər kiçik və orta sahibkarlığın inkişaf seqmentlərinin əsas istiqamətləri üzrə təcrübə mübadiləsi sahəsində maliyyə-zəmanət, informasiya-marketing dəstəyi də daxil olmaqla, uzunmüddətli əməkdaşlıq qurmağı planlaşdırırlar. Bundan əlavə, tərəflər əməkdaşlığın qurulması və hər iki dövlətin sahibkarlıq qurumları arasında qarşılıqlı məsləhətşəmələrin keçirilməsinə yardım göstərmək niyyətində olduqlarını bildiriblər. Tərəflər, həmçinin kiçik və orta biznes sahəsində Rusiya və Azərbaycan arasında birgə layihələrin yaradılması və inkişafını, o cümlədən rusiyalı və azərbaycanlı sahibkarlar arasında yüksək texnologiyalar sahəsində layihələrin inkişafını da təşviq etmək niyyətindədirlər.

Azərbaycanın iqtisadi inkişafı davamlı bir prosesə çevrilib

Milli Məclisin deputatı Azər Badamovun yap.org.az-a müsahibəsi

- Azərbaycanın iqtisadi inkişafı davamlı bir prosesə çevrilib və bu, hər il daha da artmaqdadır. Təsadüfi deyil ki, hələ bir neçə il önce dünyada qlobal maliyyə böhənə yarandığı, eləcə də neftin qiymətinin kəskin ucuzlaşdırıldığı dövrlərdə belə ölkəmizin iqtisadi inkişafı öz davamlılığını və stabililiyini qoruya bilməşdi. Ölkəmiz bu ağır sinəqlərdən minimal ziyanlarla çıxa bilməşdi. Bu faktin arxasında tekce bir amil dayanır. Əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin yeni dövərə uyğunlaşdırılmış şəkildə davam etdiridi və strateji əhəmiyyətə malik iqtisadi siyaset kursun uğurla davam etdirilməsi Azərbaycanın çoxşaxəli və davamlı inkişafının əsas təməlidir. Bu mənada, iqtisadi artımın 2018-ci ildə davamlı şəkil alması gözlənilən idi və bu gün həmin proses davam edir.

Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 15 ildə həyata keçirilən uğurlu sosial-iqtisadi siyaset kursu Azərbaycanın müasir inkişafında xüsusi yer tutur. Bircə faktı nezərə almaq gərək ki, cəmis 2004-2018-ci illərdə Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb. Bu rəqəm olduqca böyük bir əhəmiyyət kəsb edir. Belə ki, digər post-sovet ölkələri ilə müqayisədə Azərbaycanın iqtisadi potensialının artması faktı açıq şəkildə ortaya çıxır. Nəzəra alınmalıdır ki, Azərbaycan bən cür yüksək nəqliyyətlərə, həm de müharibə şəraitində ola-ola imza atır. Qeyd edilməlidir ki, bir zamanlar Azərbaycan neft gəlirlərində asılı idisə, artıq bu asılılıq aradan qaldırılır. Əgər, son 15 ildə əldə olunan iqtisadi artım qeyri-neft sektorunda 2,8 faiz təşkil edirsə, demək artıq ölkəmizdə qeyri-neft sektorun özünün yüksək inkişafı mərhələsinə qədəm qoyub. Azərbaycan artıq özünün neftdə asılılığını ciddi şəkildə aradan qaldırır. Qeyri-neft sektorunun bir sıra sahəlerinin yüksək inkişafı qarşısında gələcəkdə mü hüüm faydalar verə biləcək yollar açmaqdır. Turizm, kənd təsərrüfatı, strateji xarakterli məhsulların yetişdirilməsi və becerilmesi, eləcə də sənayenin daha yüksək şəkildə inkişaf etdirilməsi üçün dövlət tərəfindən mühüm işlər görülür. Ən əsası isə bu işlərin böyük əksəriyyətinin regionlarda aparılması kompleks inkişafımızın teməl prinsipinə xidmət göstərir.

Konkret olaraq, bu fikirləri 2018-ci il üçün də demək mümkündür. Müqayisə üçün deyim ki, ətən il qeyri-neft sektorunun inkişafı 2,5 faiz təşkil etmişdi. Bu ilin birinci rübündə yekunlarına nəzər salıqda isə, həmin rəqəm 3 faiz təşkil edir. Eləcə də, birinci rübdə iqtisadiyyatımız 2,3 faiz artıb. Birinci rübdə kənd təsərrüfatının inkişafı 4,3 faiz təşkil edib. Bütün bunlar görülən tədbirlərin, aparılan uğurlu siyasetin və islahatların nəticəsidir. Artıq bir neçə ildir ki, ölkə Prezidenti aqrar sahənin inkişafı istiqamətində mühüm tədbirlər görür, qanunvericiliyimizdə dəyişikliklər olunur və yerli fermərlərə, sahibkarlara yaxından köməklər göstərilir. Yaradılan aqroparklar, rayonlarda fəaliyyət göstərən aqrar təsərrü-



fatlar bu sahənin inkişafında əsaslı rol oynayır. Bu gün kəndlərin öz məhsulunu dünən bazarına çıxarması üçün şərait yaradılmışdır. Azərbaycan dövləti öz brendini dünyaya təqdim edir. Vurğulamaq lazımdır ki, digər ölkələr Azərbaycandan kənd təsərrüfatı məhsulları almaqda maraqlıdır. Bunun ən əsas səbəblərindən biri Azərbaycan məhsullarının keyfiyyətidir və onların tam orqanik tərkibə malik olmalıdır. Bu gün bir sıra xarici ölkələrin şirkətləri məhz kənd təsərrüfatı sahəsinə sərməyə qoymaqda maraqlıdır. Bu isə bütövlükde iqtisadi siyasetimizin doğru istiqamətinin göstəricisidir. Qeyd edim ki, aqrar sahənin inkişafı ilə bağlı qarşıdakı illərdə daha yüksək nəticələrin əldə olunacağına gözləyirik və inanırıq ki, Azərbaycanın kənd təsərrüfatı məhsulları dövriyin hər yerində daha yüksək şöhrətə malik olacaq.

- Azərbaycan dövləti hər zaman səmayələrə, investisiyaya açıq olduğunu bəyan edir. Statistikaya nəzər yetirək görərik ki, bu gün Azərbaycan istər regionda, istərsə də post-sovet məkanında ən çox investisiya yatırılan dövlətlərdəndir. Bunun səbəblərini nədə görürsünüz?

- Bəli, bu fakt olduqca sevindiricidir. Bu gün Azərbaycan dövriyə stabil inkişafə malik, sabitliyin hökm sürdüyü, eləcə də multikultural dəyərləri özündə əks etdirən, tolerant bir dövlət olaraq tanınır. Azərbaycanda demokratik mühit mövcuddur və qanunun alliliyi təmin edilib. Bunun nəticəsidir ki, son 15 ildə ölkəmizə rekord sayıda turist celb olunub. Ən əsası ölkəmizdə keçirilən böyük miqyaslı idman tədbirləri, mədəni tədbirlər, eləcə də qlobal forumlar Azərbaycanın dünyaya bir daha təqdim etdi. Möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı uğurlu siyasi kurs nəticəsində bu gün nəinki yaxın dövlətlərdən, hətta məsafləcən bizden uzaq dövlətlərdən turistlər Azərbaycana maraqlı göstərir. Ölkəmizə gələn, buradakı mühitlə, şəraitlə yaxından tanış olan insanlar isə Azərbaycandakı münbit investisiya şəraitini görür və onu dəyərləndirməyə çalışır. Bir daha statistik rəqəmlərə nəzər salıq görərik ki, 2004-2018-ci illərdə Azərbaycana 231 milyard dollar sərməyə qoyulub. 2017-ci ildə isə bu rəqəm 14,6 milyard olub. Möhtərəm Prezidentimizin ətən ilin sosial iqtisadi yekunlarına həsr olunan müşavirədə qeyd etdiyi kimi, bu gün ancaq sabit və gözel gələcəyi olan ölkələrə investisiya qoyulur. Bu ilin ilk üç

ayında isə ölkə iqtisadiyyatına 3,5 milyard dollar sərməye qoyulubdur və bu sərmayenin böyük hissəsi xarici sərmayədir. Bu, onu göstərir ki, ölkəmiz xarici investorlar üçün çox cəlbedicidir. Hər bir investisiya, layihə isə yeni iş yerləri deməkdir. Bu gün Azərbaycanda genişmiqyaslı layihələr həyata keçirilir və bunun müqabilində isə yəni iş yerləri yaradılır. Təsadüfi deyil ki, birinci rübdə 34 min yeni iş yeri yaradılmışdır ki, onlardan 31 mini daimi iş yeridir. Yəni, iqtisadiyyatın genişlənməsi, çoxşaxəli inkişaf birmənəli şəkildə vətəndaşların sosial rifahının yüksəlməsinə xidmət göstərir. Eyni zamanda, Azərbaycan dövlətinin yerli yatırımları bölgələrin inkişafında, yeni infrastrukturların yaradılmasında əhəmiyyətli və əsaslı rol oynayır. Yerli yatırımları sayəsində bu gün regionlər özünüň ən yüksək inkişaf dövrünü yaşıyır.


- Turizm sahəsinin inkişafına toxundunuz. Qarşidan yay gəlir və ölkəmizin yay turizmi üçün əlverişli olan bölgələrində turistlərin istirahəti üçün yaradılan şəraiti necə dəyərləndirirsiniz? Ümumiyyətlə, son illərdə bu sahənin inkişafı ilə bağlı atılan addımlar hansı irəliləyişlərə nail olmağa imkan verib?

- 2004-cü ildən bu yana həyata keçirilən regionların sosial iqtisadi inkişafı dövlət proqramları bölgələrimizin simasını dəyişib. Bu gün ucqar dağ kəndlərimizdə belə yüksək səviyyəli infrastruktur formalaşdırılıb. Bütün kəndlərin qazlaşdırılması, fasiləsiz elektrik enerjisi ilə təmin, eləcə də kommunikasiya xətlərinin daha da müasirləşdirilməsi yönündə addımlar atılır. Yəni, regionlarda görülən məqsədyönlü tədbirlər ölkəmizin ümumi daxili məhsulunda turizm sənayesinin payının əsaslı şəkildə artmasını şərtləndirir. Ətən il Milli Məclisde "Turizm haqqında" qanun layihəsinin müzakirəsi zamanı da vurğulanmışdır ki, Azərbaycana gələn turistlərin sayı artıq əvvəlki dövrlərə nisbatən artır. Bu ilin yanvar-mart aylarında ölkəyə 627,835 xərici vətəndaş gəlib ki, bu da ətən ilin eyni dövrünün göstəricisindən 12,5 faiz və ya 70,207 nəfər çoxdur. Nəzərə alsaq ki, aprel ayında ölkəmizə gələn turistlərin sayı daha çoxdur. Təbii ki, burada ölkəmizdə keçirilən qlobal miqyaslı idman tədbirlərinin-xüsusi ilə Formula 1 yarışlarının rolunu xüsusi vurğulamaq lazımdır. Eləcə də, səyahət və turizm sənayesinin Azərbaycanın ümumi daxili məhsuluna birbaşa təsiri əvvəlkildən çoxdur. Bu isə onu deməyə əsas verir ki, turizm sənayesinin qeyri-neft sektorunda payı daha da yüksəlməkdədir.

Göründüyü kimi, ortadakı statistik rəqəmlər kifayət qədər yüksək rəqəmlərdir və turizm sektorunun inkişafı paytaxtda və regionlarda məşğulluq məsələsində öz müsbət effektini göstərir. Cəlbedicilik baxımdan isə paytaxt Bakı ilə yanaşı digər bölgələrimizdə xarici turistlər üçün maraqlı kəsb edir. Buna görə də hər bölgənin turizm sahəsində potensialı və ənənələri əsas götürürləmək müvafiq infrastruktur qurulmasına diqqət yetirilir. Başqa sözlə desək, ölkəmizin turizm siyaseti kompleks xarakter daşıyır. Bununla yanaşı, bu sektorda xidmət səviyyəsinin get-gedə yüksəlməsi də xarici ölkələrin vətəndaşlarının ölkəmizə maraqlıni artırın amillər sırasındadır.

"ASAN Viza" terminalları vasitəsilə Heydər Əliyev Beynəlxalq Aeroportunda əcnəbilərə vizaların verilməsinə başlanılıb

Mayın 15-dən etibarən "ASAN Viza" özünəxidmət terminalları vasitəsilə Heydər Əliyev Beynəlxalq Aeroportunda əcnəbilərə vizaların verilməsinə başlanılıb. AZƏRTAC xəbər verir ki, "ASAN Viza" vasitəsilə hava limanında 15 ölkənin - Bəhreyn, Birləşmiş Ərəb Əmirlilikləri, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malayziya, Oman, Səudiyyə Ərəbistanı, Singapur, Türkiyə və Yaponiya vətəndaşları üçün birbaşa vizalar veriləcək.



Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında bildirib ki, hazırda Heydər Əliyev Beynəlxalq Aeroportunda "ASAN Viza"nın 14 terminalı quraşdırılıb: "Biz çalışmışıq ki, vizaların verilməsində insan faktoru tamamilə aradan qalxın. Əcnəbi özü bu terminallara yaxınlaşaraq öz pasport məlumatlarını qeyd edə və maksimum 2 dəqiqə ərzində viza alaraq ölkəyə daxil ola bilər. Bundan başqa, terminalların yanında dayanan əməkdaşlar da terminaldan istifadə etməkdə çətinlik çəkən əcnəbilərə kömək göstərəcək".

Heydər Əliyev Beynəlxalq Aeroportunda "ASAN Viza"nın qiyməti 20 dollardır. Viza Yaponiya üçün ödənişsizdir, Türkiyə üçün isə 10 dollardır. Əcnəbilər rüsumu onlayn qaydada və ya banka yaxınlaşır və ödəyə bilərlər. "ASAN Viza" portalı və özünəxidmət terminalları 7 dildə - Azərbaycan, İngilis, Fransız, İspan, ərəb, Fars və rus dilində fəaliyyət göstərir. Özünəxidmət terminalları ilə yanaşı, 4 pəncərədə viza verilməsi və bank xidmətləri də həyata keçiriləcək ki, bu da ölkəyə gələn əcnəbilərə vizaların verilməsində əlavə kömək göstərəcək. Bu gün viza alan ilk əcnəbilər belə qısa vaxtda və rahatlıqla viza əldə etdiklərindən məmnunluqlarını bildiriblər. Onlara "ASAN xidmət" tərəfindən hədiyyələr təqdim olunub.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında

Müsəlman Şərqində ilk demokratik cumhuriyyətin, məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrə və o illər ərəfəsində -XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır.

Heydər Əliyev

(Əvvəli ötən sayımızda)

Fəaliyyət müddətində Azərbaycan Cümhuriyyəti Parlamenti mütəxəssisine 270-dən yuxarı qanun layihəsi çıxarılmışdı ki, onlardan da 230-a yaxını təsdiq edilmişdi [Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti (1918-1920-ci illər) / <http://www.meclis.gov.az/?/az/content/68>].

Qeyd etdiyimiz kimi, Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti bütün iclaslarında İstiqlal Bəyannaməsinin müəyyən etdiyi prinsiplərə sadıq qalaraq və konkret tarixi şəraiti nəzəre alaraq ölkənin ərazi bütövlüyünü təmin etmək və müstəqilliyini qoruyub-saxlamaq, insan haqları və azadlıqlarının dolğun təmin olunduğu ən müasir hüquqi-demokratik dövlət yaratmaq məqsədi daşıyan çox mühüm qanunlar və qərarlar qəbul etmişdi. Bütün bu qanunlar və qərarlar, nəticə etibarilə, hakimiyyətin üç qolunun - qanunvericilik, icra və məhkəmə orqanlarının formallaşdırılmasına yönəlmüşdi. Ölkənin qanunvericilik orqanı ana dilimizi Azərbaycanın dövlət dili elan etmiş, dövlət rəmzlərini - respublikanın himnini, bayraqını təsdiq etmiş, dövlət gerbinin yaradılması işinə başlamışdı. Dövlət qu-ruculuğu ilə bağlı Parlament "Azərbaycan vətəndaşlığı haqqında", "Milli Bankın yaradılması haqqında", "Müəssisələr Məclisinə seçkiler haqqında". "Bakı Dövlət Universiteti haqqında", İngiltərə, Fransa, İtalya, İsveçrə, Polşa və ABŞ-da diplomatik nümayəndəliklərin təsis edilməsi, ölkədə 7 müəllim seminariyasının, 1 qadın seminarı yasının, qəza mərkəzlərində orta məktəblərin açılması, uşaq bağçaları sisteminin yaradılması, yüz nəfər azərbaycanlı gəncin təhsil almaq üçün dövlət hesabına xaricə göndərilməsi barədə və s. qanunlar və qərarlar qəbul etmişdi. Parlamentdə qəbul olunan qanun və qərarlar Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin başlıca istiqamətlərini müəyyən etmişdir. "Azərbaycan Parlamenti ölkədə müvəqqəti ali qanunvericilik orqanı hesab edildiyindən, bir sıra köklü məsələlər Müəssisələr Məclisində həll edilməli idi. Azərbaycan Demokratik Respublikasının Konstitusiyası da burada təsdiq edilməli idi. Müəssisələr Məclisine seçkilerin əsaslarını hazırlanmaq üçün parlamentdə böyük bir komissiya yaradılmışdı. Bu komissiyaya bütün fraksiyaların nümayəndələri cəlb edildiyindən, o, ən çoxsaylı komissiya idi. Uzun müzakirələrdən sonra 1919-cu il iyulun 2-de "Azərbaycan Respublikasının Müəssisələr Məclisine seçkiler haqqında" Əsasname qəbul edildi. Əsasname 4 fəsildən ve 116 bənddən ibarət idi. Əsasname görə Müəssisələr Məclisine

seçkilərdə cinsindən, dilindən və milliyetindən asılı olmayaraq, 20 yaşına çatmış bütün respublika vətəndaşları iştirak edə bilərlər.

lərdən biridir. Belə ki, XX əsrde qadınlara seçmək və seçilmək hüququ verən 73 dövlət arasında Azərbaycan 8-ci yerde durur. İfti-xar etməli haldır ki, bu baxımdan, Azərbaycanda dünyanın inkişaf etmiş ABŞ, Almaniya və Fransa kimi dövlətlərindən, eləcə də, Şərqi ölkələrinin hamisindən əvvəl qadınlara seçmək-seçilmək hüququ verilib [Hüseynova İrade. Tarix.Zaman.Düşüncələr. I cild. Bakı: "Elm və təhsil", 2016, 512 s., s. 324].

dörd fakültədən: Şərqi şöbəli tarix-filologiya fakültəsindən, fizika-ri-yaziyyat, hüquq və tibb fakültələrindən ibarət dövlət universitetinin təsis edilməsini nəzərdə tuturdu. İlk milli universitetin açılması Cümhuriyyət xadimlərinin doğma xalq və vətən qarşısında çox mü-hüm tarixi xidmətlərindən biri idi. Sonralar Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də, Cümhuriyyət ideyalarının yaşamasında və xalqımızın yenidən müstəqilliye qo-

səbəbindən, Azərbaycanın Şimal qonşusuna tələbe göndərmək mümkün olmadı.

Xaricə göndərilən tələbələr 1920-ci il yanvarın 14-də təntənəli şəkildə yola salındılar. Təxminən 1 ay sonra - fevralın 11-də Parisə çatan gənclər orada Paris Sülh Konfransında (1919-1920-ci illər) iştirak edən Azərbaycan nümayəndə heyəti tərəfindən yüksək səviyyədə qarşılandılar. Nümayəndə heyətinin rəhbəri Əlimər-

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ - DÖVLƏTÇİLİK ƏNƏNƏLƏRİNİN DAVAMI KİMİ

Seçkilər aprelin 20-nə təyin edildi. Lakin ölkənin xarici siyasi vəziyyətinin kəskin surətdə dəyişməsi Azərbaycan Müəssisələr Məclisinə seçkilerin keçirilməsinə mane oldu. Parlament aprelin 27-dəki sonuncu iclasında fakt qarşısında qalaraq, Azərbaycan K(b) P, Rusiya K(b) P Qafqaz Diyar Komitəsinin Bakı Bürosu və Mərkəzi Fehlə Konfransı adından verilmiş ultimatuma cavab olaraq, hakimiyyətin bolşeviklərə verilməsi haqqında qərar qəbul etdi" [Azərbaycan Demokratik Respublikası: Azərbaycan hökuməti (1918-1920). B.: Gənclik - Gənclik mərkəzi, 1990, 96 səh./s.19].

Respublikanın birinci ildönümü münasibəti ilə M.Ə.Rəsulzadə yazırırdı: "Türk mənşəli bütün başqa dövlətlər meydana gelərkən, xüsusi, dini əsasa səykənməsdirdən, Azərbaycan Respublikası türk milli-demokratik dövlətçiliyi zəminində milli-mədəni təyini müqəddəratın müasir özülinə əsaslanmışdır. Bu nöqtəyi-nəzərdən respublikamız birinci türk dövlətidir". [Azərbaycan" qəzeti, 28 may, 1919-cu il, № 110]. Çox mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaq, xalqımızın milli oyanışını əbədi etməyə çalışan Cümhuriyyət hökuməti və parlamenti elmin, təhsilin, xalq maarifinin və sahiyyənin inkişafını diqqət mərkəzdə saxlayırdı. Ölkənin hər yerində müxtəlif pillədən olan məktəblər, gimnaziyalar, qız məktəbləri, uşaq bağçaları, qış məktəbləri, xalq Maarifi Komisarlığının əməkhanaları, kitabxanalar açılır, kənd yerlərində xəstəxana və feldşer məntəqələri şəbəkəsi yaradılır, yoluxucu xəstəliklərə qarşı mübarizə aparılırdı. 1920-ci il martın 3-de Ağ Şəhər elektrik stansiyasında 10.000 kW-luq turbogenerator işə salındı. Azərbaycan qadınlarına 1918-ci ilde Azərbaycan Xalq Cümhuriyyəti dövründə kişilərlə bərabər seçmək və seçilmək hüququ verilmiş, 1918-20-ci illərdə Azərbaycanda qadınlara ana dilində təhsil almağa imkan verən orta ümumtəhsil, orta ixtisas, ali təhsil müəssisələri şəbəkəsi yaradılmış və Azərbaycan qadını dövlət idarəciliyinə aktiv cəlb edilmişdi. Müqayisə üçün demək lazımdır ki, XX əsrde qadınlara ilk dəfə seçkilerde iştirak etmək hüququnun verilməsi tarixinin təhlili göstərir ki, Azərbaycan dövləti bu sahədə dünyada öncül-



Məsələn, qadınlar ABŞ-da 1920-ci ildə, Fransada 1944-cü ildə, İsviçrədə isə yalnız 1971-ci ildə səs-vermə hüququ qazanmışlar. Azərbaycan isə Şərqi qadınlara seçmək və seçilmək hüququnun veriləyi ilk ölkədir.

Azərbaycan Xalq Cümhuriyyətinin təhsil sahəsində həyata keçirdiyi ilk tədbirlərdən biri hökumətin 1918-ci il 27 iyun tarixli qərarı ile Azərbaycan (Türk) dilinin dövlət dili elan edilməsi idi. Azərbaycan hökuməti ilk günlərdən başlayaraq, milli kadrların hazırlanmasına, bu sahədə təhsilin tamamilə yenidən qurulmasına xüsusi əhəmiyyət verirdi. Nazirliyin təhsil sahəsində həyata keçirdiyi ilk və ən mühüm tədbirlərdən biri məktəblərin milliləşdirilməsi oldu.

Azərbaycan Cümhuriyyəti Hökumətinin 1918-ci il 28 avqust tarixli qərarına əsasən, bütün ibtidai tədris müəssisələrində təhsil şagirdlərinin ana dilində aparılmalı, dövlət dili olan Azərbaycan dilinin tədrisi isə məcburi surətdə həyata keçirilməli idi. Ali, ibtidai və orta tədris müəssisələrində dərsler dövlət dilində aparılmalı idi [Azərbaycan Xalq Cümhuriyyəti dövründə maarifçilik / <https://www.azadliq.info/12354.html>].

Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti gənc millətin müqəddərati üçün ali məktəbin əhəmiyyətini yaxşı başa düşürdü. Maarif Azərbaycan cəmiyyətinin sosial həyatına ayrılmaz ünsür kimi daxil olmuşdu. Ali məktəb yaradılması onun iqtisadi və mədəni inkişafı mənafeyinə uyğun idi. Bu baxımdan, parlamentin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanunu xüsusi qeyd etmek lazımdır. Parlament tərəfindən təsdiq edilən qanun Bakıda

vuşmasında Bakı Dövlət Universiteti misilsiz rol oynadı.

Ölkədə elm və təhsilin inkişafına xüsusi diqqət yetirən Cümhuriyyət Hökuməti və Parlamenti vaxt itirmədən bu sahədə milli kadrların hazırlanmasının sürətləndirilməsinə xüsusi səy göstəririd. Bu zaman Azərbaycan Parlamenti hökumətin teklifinə əsasən, 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndəriləməsi barede qanun qəbul etmişdi. Bu işə ne qədər böyük əhəmiyyət verildiyi ondan görünür ki, parlament xaricə göndərilecek gəncləri müəyyən etmək üçün M.Ə.Rəsulzadənin başçılığı ilə beş nəfərdən (Mehdi bəy Hacınski, Əhməd bəy Pepi-nov, Qara bəy Qarabəyov, Abdulla bəy Əfəndiyev) ibarət xüsusi müsabiqə komissiyası yaradılmışdı.

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qərarı ilə, 1919-1920-ci tədris ilində xaricə təhsil almağa göndərilecek tələbələrə vəsait ödənilməsi üçün dövlət büdcəsindən Xalq Maarifi Komisarlığına 7 milyon manat ayrılmışdı. Avropanın ali məktəblərinə göndərilecek hər tələbəyə ayda 400 frank təqaüd və 1000 frank yol xərci, Rusiya universitetlərinə yola salınacaq azərbaycanlılara isə hər ay 3 min rubl təqaüd və 1000 manat yol xərci ayrılmazı nəzərdə tutulmuşdu. Xalq Maarifi Nazirliyi tərəfindən xarici ölkələrə göndərilecek tələbələrdən 49 nəfərinə Almaniyanın, 27 azərbaycanlıya Fransanın, 4 nəfəre İtaliyanın, 1 tələbəyə İngiltərənin, 6 nəfəre isə Türkiyənin müxtəlif universitet və institutlarında oxuyacaqları ilə bağlı rəsmi sənəd verilmişdi. Yerde qalan 13 nəfər isə Rusiyaya göndərilməli idi ki, həmin dövrə orada gedən vətəndaş mühərabəsi

Azərbaycan Xalq Cümhuriyyəti demokratik dövlət olaraq, insan hüquq və azadlıqlarının qorunmasına da böyük diqqət yetirirdi. Vicdan azadlığı məsəlesi, həmçinin, Cümhuriyyətin dövlətçilik fəaliyyətinin əsasını təşkil edirdi. Bakıda Qafqaz məsələnlərinin vahid ruhani idarəsinin yaradılması qərara alınmışdı. 1918-ci il dekabrın 11-də çar hökuməti orqanlarının təyin etdiyi Qafqaz Şeyxülislamı M.Ə.Pişnamazzade vəzifəsində istəfa verdi və Azərbaycan Xalq Cümhuriyyəti sosial təminat və dinli etiqad naziri Musa Rəfibeyovun sərəncamı ilə 48 yaşlı axund Ağa Əlizadə Qafqaz Məsələnlərinin Birgə Ruhani idarəsinin sədri, Şeyxülislam təyin edildi.

(Ardı var)

İrade Hüseynova,
Tarix elmləri doktoru,
professor, YAP Siyasi
Şurasının üzvü

“Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi müzakirə olunub

Mayın 15-də Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib. AZERTAC xəber verir ki, komitənin sədri Aqiyə Naxçıvanlı “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi barədə məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə martın 6-da Milli Məclisə “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi təqdim olunub. Bu qanun layihəsi Azərbaycan Respublikasının Konstitusiyasına, Uşaq hüquqları haqqında, İctimai Televiziya və Radio yayımı haqqında, Kütłəvi informasiya vasitəleri haqqında qanunlara, Uşaq Hüquqları Beyannaməsinə, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq hazırlanıb. Qanun Azərbaycanda uşaqların hüquqlarını və azadlıqlarını, uşaqların sağlamlığından və inkişafının qorunması, onların mənəviyyatına, psixi, fiziki, sosial inkişafına ziyan vuran informasiya məhsullarından müdafiə olunması sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir. Qanun layihəsi 5 fəsil, 19 maddədən ibarətdir.

Milli Məclisin deputatı Sahibə Qafarova deyib ki, son illərdə informasiyanın, o cümlədən informasiya-kommunikasiya texnologiyalarının həyatımıza nüfuz etməsi və onun gündəlik yaşamımıza ciddi təsirləri inkaredilməzdür. Əlbəttə, bunun bir çox müsbət tərəfləri ilə yanaşı, müəyyən çətinlikləri də ortaya çıxır. Azərbaycan qlobal informasiya məkanının subyektlərindən biridir. Ölkəmizdə internet istifadəçiləri ölkə əhalisinin 80 faizini təşkil edir. Bele olduğu halda, informasiya resurslarının imkanlarından doğru istifadə olun-



malıdır. Çünkü informasiya məkanımızın düzgün istiqamətə yönəldirilməsi milli maraqlarımız baxımından strateji əhəmiyyətli məsələdir. Uşaqların təhlükəsizliyinin qorunması, onların fərd olaraq təhlükəsizliyinə zəmanet verilməsi demokratik cəmiyyətlərdə mühüm vəzifələrdən biridir. Azərbaycan Respublikası da uşaq hüquqlarının qorunmasını dövlət siyasetinin esas istiqamətlərindən biri kimi müəyyənləşdirib. Qəbul olunan qanun və qərarlar, Azərbaycan hökuməti tərəfindən atılan praktiki addımlar ölkəmizin bu sahədə nümunəvi model təqdim etdiyini göstərir. Daha sonra Milli Məclisin deputatları Tahir Rzayev, Sədaqət Vəliyeva, Dilarə Cəbrayılova, Ağacan Əbiyev və digərləri layihə ilə bağlı fikirlərini bildiriblər. Sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiye olunub.

Daşkəsəndə vətəndaşların növbəti səyyar qəbulu keçirilib



Dünən Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abiyev, təsdiq edilmiş qrafikə uyğun olaraq, Molla Həsənli kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib. Səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və xidmət təşkilatlarının rəhbərləri, ərazinin icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abiyev çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə, ölkəmizin hər bir güşəsində olduğu kimi, Daşkəsən rayonunda bütün sahələrində inkişafın olduğunu və geniş miqyaslı abadlıq-quruculuq işlərinin aparıldığı qeyd edərək, sakinlərin rifahının daha da yaxşılaşması istiqamətində məqsədönlü tədbirlərin həyata keçirildiyini bildirib.

Qəbulda çıxış edən kənd sakinləri görülən işləri müsbət qiymətləndirib, kənd ərazisində nasaz elektrik dirəklərinin



ve naqillərinin dəyişdirilməsi, kənddə tibb məntəqəsinin açılması, kənd avtomobil yollarının asfaltlaşdırılması, Əhmədiyə kəndinə qaz xəttinin çəkilməsi və şəxsi məsələlərə aid müraciətlər etmişlər. Kənd sakinlərinin müraciətlərini dinleyən rayon icra hakimiyyətinin başçısı səsəndirilən müraciətlərin yerində araşdırılaq hell olunması məqsədilə ai diyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə öz töv-

16 may 2018-ci il

Müxtəlif “beyin mərkəzləri” dünyada baş verən ciddi geosiyasi proseslər haqqında təhlillər aparır və proqnozlar verməyə çalışırlar. Bu cür yazıldarda müəyyən faydalı fikirlər ifadə edilir. Lakin bir sıra hallarda bəzi dairələr öz niyyətlərini obyektiv reallıq kimi qələmə verməklə insanları çəşdirdirməyə cəhd edirlər. Beynəlxalq Böhran Qrupunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırladığı son hesabat-məruzə də bu qəbildəndir. Orada müəllif münaqişə ilə əlaqəli üç mümkün ssenarıdən bəhs edir. İlk baxışdan obyektiv təhlil təsiri bağışlayan mərzəyə daha diqqətlə yanaşdıqda, ortaya başqa məqamlar çıxır. Onlar üzərində daha geniş dayanmağa ehtiyac görülür. Çünkü Azərbaycan haqqında yanlış təsəvvürlər formalasdırmaq kimi bir məqsədin olduğunu duyuruq.

Analiz və proqnoz:

“beyin mərkəzləri”nin “obyektivliyi”

Ermənistanda baş vermiş haki-miyet dəyişikliyindən sonra analitik mərkəzlər Cənubi Qafqazda geosiyasi proseslərlə bağlı müxtə-lif proqnozlar verməye çalışırlar. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi etrafında yaranan biləcek yeni situasiyani xarakterizə etməyə cəhd edirlər. Kütlevi informasiya vasitələri bu bağlılıqda Beynəlxalq Böhran Qrupunun (BBQ) təhlil və proqnozları haqqında məlumatlar yayıb (bax: Unprecedented Uncertainty Ahead for Armenia / crisisgroup.org, 3 may 2018).

Önce vurğulayaq ki, BBQ müstəqil, qeyri-kommersiya və çoxmil-lətli təşkilat kimi təqdim olunur. Onun 5 qitadə 80-dən çox əməkdaşının olduğu bildirilir. Təşkilat yerlərdə situasiyanın analizi və aktiv surətdə hüquq müdafiəsi işləri ilə məşğuldur. Bununla təhlükəli münaqişələrin qarşısını almağa çalışır. Fəaliyyətində BBQ həm də analitik materiallar dərc etməyi nəzərdə tutur, hətta siyasi qərarlar qəbul edən liderlərə belə praktiki tövsiyələr göndərməyə cəsarət edir.

Ancaq bütün bunlar məsələnin, neçə deyərlər, rəsmi tərifidir. BBQ heç də həmişə obyektiv və dərin məqamlara toxunan təşkilat təsiri bağışlamır. Bir sıra hallarda qərəzli və subyektiv mövqə ortaya qoyur. O cümlədən Azərbaycanda insan haqları ilə bağlı yazdıqlarında xeyli dərəcədə sünilik özünü göstərib. Buna baxmayaraq, BBQ Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar zaman-zaman geniş material dərc edir ki, orada müəyyən proqnostik məqamlar da yer alır. Deyək ki, 2013-cü ilin sentyabr ayının 26-da bu təşkilat "Azərbaycan və Ermənistan: risklər mövsümü" adlı hesabat-məruzə hazırlamışdı (bax: Armenia and Azerbaijan: A Season of Risks / Crisis Group Europe Briefing №71, 26 September 2013, 13 p.).

Bu məruzədə müəlliflər əsas-landırmağa çalışıblar ki, münaqışə riskli, həssas və təhlükəli bir mərhələyə daxil olub. Əsas səbəblər tərəflərin öz mövqelərində qalma-ları, 2011-ci ildən başlayaraq danişqların faktiki olaraq dalana dirənməsi və ATƏT-in Minsk qrupunun lazımı səviyyədə səmərəli fəaliyət göstərməməsi ilə bağlıdır (bax: əvvəlki mənbəyə, s. 2-5). Bunlara məruzə müəllifləri Ermənistan və Azərbaycanın daxili siyasi vəziyyətini də əlavə edirlər.

Gösterməyə çalışırlar ki, ölkələrdən hər hansında daxili situasiyanın qeyri-müəyyənlilikə meylliliyi Dağlıq Qarabağ məsələsinə hiss ediləcək təsir göstərə bilər. Məsə-

da öz ərazi bütövlüyünü bərpa etmək haqqı var. Bu, BMT-nin Ni-zamnaməsinin uyğun maddəsində də dəqiq təsbit edilib.

İkincisi, Azərbaycanın bu məqsədə çatması üçün Ermənistandağı daxili siyasi vəziyyətin neçə olmasının elə bir əhəmiyyəti yoxdur. Çünkü Azərbaycan Ermənistandan bütün parametrlər üzrə dəfələrlə güclüdür və onu qısa müddədə milçək kimi əzər. Azərbaycan üçün problemi son nəticədə Ermə-

məhv edilir

Bütün bunlar dura-dura, BBQ ve ona bənzər teşkilatlar Azerbaycanın öz torpaqlarını azad etmək cəhdlerini risk adlandırmaga çalışırlar. Budurmuş obyektiv, müstəqil analiz? Yaxud proqnoz? Əsla ele deyil, sadəcə, növbəti dəfə təcavüze haqq qazandırmaq və münaqişənin ədalətli həllini ləğitimkən üçün növbəti beyin hücumu ediblər. Üçüncü "proqnoz"dan da bu, aydın hiss edilir.



Beynəlxalq Böhran Qrupunun üç “proqnoz”u: Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi kimlər üçün “risk”dir?

lən, Ermənistanda siyasi vəziyyət kəskinleşdiyi halda müəyyən siyasi qüvvələr Dağlıq Qarabağ faktorundan öz xeyrinə yararlanmağa çalışı bilərlər. Azərbaycanla bağlı bu deyə bilmirlər, çünki burada daxili siyasi vəziyyət kifayət qədər sabit və davamlıdır.

etmeye çalışmalar da, reallliqdır
Beynəlxalq Böhran Qrupu da risklərdən
danişarkən, daha çox Azərbaycanın
öz torpaqlarını azad etməsi “riski”nin artdığını nəzərdə tutur.
Sübut üçün bu təşkilatın son hesabat-məruzəsindəki üç “proqnoz”un məzmununa baxaq.

Sabit və dayanılıqlıdır. Əvəzində başqa məqamı qabartmağa cəhd edirlər. Onlar Azərbaycanın güclənməsinin Ermənistan tərəfindən işğal edilmiş torpaqların hərbi yolla azad olunmasına tekan verəcəyindən bəhs edirlər. Başlıca diqqət yetiriləsi məqam da mehz bundan ibarətdir. Çünkü BBQ də daxil olmaqla, "beyin mərkəzləri" və beynəlxalq təşkilatlar Azərbaycanın öz torpaqlarını azad etməsi variantını qəbul etmək istemirlər. Bunu sanki aksiom kimi qəbul etmək üçün əsaslıdır.

Maqdalena Qrono yazır ki, birinci proqnoza görə, Dağılıq Qara bağıdakı separatçılar (o, bu termin işlətmir, zira, reallıq budur) önləyi ci zərbə vura bilərlər. Niye? Çünkü Azərbaycanın hərbi əməliyyatlarında başlamasından ehtiyat edirlər. Onlar 2016-ci ilin Aprel döyüşlərində itirdikləri əraziləri geri qaytarmağa çalışırlar. Bele çıxır ki, 2016-ci il də Azərbaycan ermənilərin işğal etdiyi ərazilərinin bir qismini azad etməyib, separatçılar torpaq itiriblərmiş! Onda günahkar Azərbaycandır ki, döyüşüb ərazisinin bir qismini azad etdi. Bu, biriçi risk

Üç “risk”, yaxud təcavüzkarın dolayı müdafiəsi

Məqsəd isə aydındır: Ermənistanın işgal etdiyi əraziləri ermənilərin xeyrinə müxtəlif üsullarla və dolayısı ilə qanuniləşdirmək, Azərbaycana ərazi bütövlüyünü bərpə etməyə imkan verməmək! Bu məqsədi, fərqli yollarla ört basdırı

nistanın büyük dövlətlər arasında olan havadarları yaradırlar. Bu, açıq etiraf edilməyən konkret real-

Üçüncüsü, diqqət edin, məruze müəllifi pərdəarxası Ermənistanın məsum və mümkün təcavüzün potensial qurbanı kimi təqdim etməyə çalışır. Yəni, Azərbaycan hər hansı hərbi əməliyyata başlasa, bu, özlüyündə risk və vəziyyəti sabitlikdən çıxarmaqdır. Əslində isə risk və vəziyyəti sabitlikdən çıxaran Ermənistanın işğalçı siyasetini davam etdirməsi, Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağda və onun ətrafında olan Azərbaycan rayonlarında yerləşməsidir. Bunun beynəlxalq hüquqda adlı təcavüz və işğaldır ki, ona qarşı da atılan istənilən addım risk deyil, mövcud riski aradan qaldırmaqdır. Məsələn, Suriyada, yaxud İraqda beynəlxalq koalisya adı altında Qərbin minlərlə insanı mehv etməsinin adını necə qoyurlar: terrorla mübarizə! Dünyanı ISİD-dən xilas etmək! Halbuki onlar beynəlxalq hüququ kobudcasına pozaraq, başqa ölkələrin ərazisində hełə də kimliyi bilinməyən silahlı qruplarla qarşı hərbi əməliyyatlar aparırlar və orada milyonlarla insan didərgin düşür, yüz minlərlə insan isə

Orada yazılır ki, “bütün tərəflər gərginlik yarada biləcək hər hansı addimlardan qaçmalıdır” (bax: Unprecedented Uncertainty Ahead for Armenia / crisisgroup.org, 3 may 2018). “Bütün tərəflər” dedikdə, Dağlıq Qarabağdakı separatçılar da tərəf kimi nəzərdə tutulur. Əlavə olaraq, yenə də təcavüzkar Ermənistən “günahsız”dır, Azərbaycan isə vəziyyəti nəzarətdən çıxara biləcək addım ata bilər. Axi, öncəki iki “proqnoz”da qeyri-sabitliyi Azərbaycanın hücumlarının yarada biləcəyi sətiraltı olaraq vurğulanıb, Ermənistən işğalçılığı haqqında bir söz heç devilməvidir!

qıñda bir söz belə deyilmiyəlidir! Belə çıxır ki, yenə də Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən narahat olanlar vardır. Onlar hər nə olsa da, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini tərk etməsini istəmir və bunun üçün bütün vasitələrdən yararlanmağa cəhd göstərirler. Yəni Azərbaycan, əslində, yalnız Ermənistanla mübarizə aparmır, əsas onun arxasında dayanan qüvvələrdir. Beynəlxalq Böhran Qrupunun "proqnoz"ları da mehz həmin qüvvələrin növbəti oyun-bazlılığıdır.

Newtimes.az

Bu gün Ermənistanda baş verən hadisələr bu işgalçi ölkədə gərgin ictimai-siyasi və ağır sosial-iqtisadi vəziyyətin davam edəcəyini göstərir. Bu forpost dövlət qarışdakı dövr ərzində də sosial, siyasi və iqtisadi problemlərdən yaxa qurtara bilməyəcək. Bunun səbəbi isə yeni hakimiyyətin təcavüzkar siyasətdən əl çəkməmək niyyəti, eyni zaman da Serj Sarkisyan dönməndə böyük var-dövlət toplayanların "məxməri inqilab"ın lideri Nikol Paşinyana qarşı birləşmələridir. Ermənistana aqalıq edənlər isə indi bu ölkəyə yardım əli uzatmaq niyyətində deyillər. Yeni baş nazir Nikol Paşinyan isə yeni hökuməti formalaşdırmaqla ona qarşı olanların mövqeyini neytrallaşdırmağa çalışır.



Yüksək təbəqəli məmur oliqarxlar Nikol Paşinyana qarşı ittifaq yaradır

Xatırladaq ki, onun təqdimatı esasında Ermənistana prezidenti Armen Sarkisyan yeni hökumətin bütün nazirlərini təyin edib. Öləke prezidentinin fermanlarına əsasən, Mqr Qriqoryan baş nazirin müvəvni, Mane Tandilyan əmək və sosial məsələlər üzrə nazir, Atom Cancuqazyan maliyyə naziri, Ar-tak Zeynalyan ədliyyə naziri, Ar-sen Torosyan səhiyyə naziri təyin ediliblər. Artur Xaçataryan kənd təsərrüfatı naziri, Atsvik Minasyan iqtisadi inkişaf və investisiya naziri, Levon Vəqdaryan idman və gənclər məsələləri üzrə nazir, Qraçya Rostomyan fövqələde həllar naziri, Artur Qriqoryan enerji infrastrukturları və təbii sərvətlər naziri, Lilit Makunts mədəniyyət naziri, Erik Qriqoryan təbəti mühafizəsi naziri, Aşot Akopyan nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri təyin ediliblər. Daha əvvəl Zoxrab Mnatsakanyan Ermənistana xarici işlər naziri təyin edilib. Amma bütün bunlar Ermənistana qarışdakı dövr ərzində heç də sakit günlərin gözləməsi anla-mına gəlmir.

Baş nazir postunu tutduqdan sonra Nikol Paşinyan ölkə prezidenti Armen Sarkisyan polis rəisi Vladimir Qasparyan və Milli Təhlükəsizlik Xidmətinin direktoru Georgi Kutoyanın işdən çıxarılmasını təklif edib. Armen Sarkisyan polis rəisi Vladimir Qasparyan və Milli Təhlükəsizlik Xidmətinin direktoru Georgi Kutoyanı istefaya göndərib. Daha sonra Sarkisyan komandasının digər üzvləri iqtidardan kənarlaşdırılıb. İndi isə məsələ onları onlara əmlakına gəlib çatıb. Burada Paşinyan onu hakimiyyətə getirən "Çiçəklənən Ermənistən" Partiyasının lideri Həqiqi Tsarukyanla da toqquşur. Məhz parlamentdəki "Tsarukyan" blokunun başçısı Həqiqi Tsarukyanın tərefdarları aksiyaların məqsədə çatmasında mü-hüm rol oynadı. Bu da Serj Sarkis-

yanın hakimiyyətdən getməsini sürətləndirdi. Heç şübhəsiz, aksiyaların maliyyələşməsi əsas məsələlərdəndir. O da məlumdur ki, Həqiqi Tsarukyan aksiyalara böyük pullar ayırıb. İndi oliqarxların emalığının müsadirəsi məsəlesi Həqiqi Tsarukyanın da maraqlarına toxunur və bu vəziyyətdə onun Paşinyana qarşı çıxmazı gözlənilir.

Mitinqlər zamanı Nikol Paşinyan ölkə parlamentini yenidən formalaşdıracağını bildirmişdir. Amma baş nazir olandan sonra bu vədi yaddan çıxarmaqdadır. Paşinyanın hakimiyyət başına gətirən kütləvi etiraz dalğası səngiyəndən sonra, qısa bir zamanda, növbəti seçki ehtimalı getdikcə daha qeyri-real görünür. Təhlilçilər görə, Nikol Paşinyanın dediyi kimi, seçkilərdən evvel yeni Seçki Məcəlləsinə parlamentdə təsdiqləmək və öz partiyasını yaratmaq isteyir ki, səsvermədən sonra onun dəstəyi-nə arxalana bilsin. Ehtimallara görə, belə bir prosesə en azı bir il vaxt tələb oluna bilər. Erməni politoloq Aleksandr İskandaryan bu vəziyyətdə, ümumiyyətlə, növbə-dənənar parlament seçkilərinin keçiriləcəyinin böyük sual altına düşdüyü vurgulayır: "Ən böyük təhlükə odur ki, seçkilərə kimi etiraz eyforiyası keçə və Nikol Paşinyanın populyarlığı azala bilər. Bu səbəbdən də, o, çətin ki, yeni parlament seçkilərinə getsin".

Nikol Paşinyana parlament çoxluğunu əlinde saxlayan sabiq baş nazir Serj Sarkisyanın Respublika Partiyasına qarşı sərt adımlar atmasına dair çağırışlar edilir. Paşinyan tərefdarları bildirir ki, "məxməri inqilab"ın hedəflərinə çatmaq üçün çevik və qərarlı adımlar atılmalıdır, hakimiyyət və parlament tamamilə Respublika Partiyasından alınmalıdır. Baş nazir onu da bildirir ki, o, Serj Sarkisyan aparatında çalışın orta səviyəli məmur təbəqəsilə işləməyə

Ermənistani qarışdakı dövr ərzində təlatümlü günlər gözləyir



Quduzluq vaksinasiyası...

Yaxud separatçilarla iş birliyində olan satqınlar kimdir?

Yeşin ki, siyasetlə maraq-
lanan ictimai rəyə mə-
lumdur ki, Azərbaycan
dövlətinin maraqları əleyhinə
fəaliyyət göstərən sözdə müxa-
rifət, əməldə isə xəyanətkar
“media qurumları” mövcuddur.
Bu gün xarici ölkələrdə oturub
“Meydan TV”, “Turan TV” və s.
dirnaqarası mediaları işlədən
Emin Milli, Qərb lobbisi ilə Qə-
nimət Zahid kimiləri, bilavasitə
Orduşan Teymurxan, Tural Sa-
diqli tipli milli xainlərlə birgə
erməni lobbisinə canfəşanlıqla
nökərcilik edirlər.

Bələlərinin Bakıdakı “ağsaqqalları” - Cəmil Həsənli, Əli Kərimli və başqaları da onlara öz təlimatlarını verməkdədirler. Lakin məsələ yalnız bunda deyil. Məsələ həm də ondadır ki, ele ölkəmizdə də bəzi sözdə müxalifət, əməldə xəyanətkar dırnaqarası media qurumları və sosial şəbəkə sahifələri mövcuddur. Onlardan biri də “Obyektiv TV” deyilən qeyri-obyektiv internet televiziyasıdır. Ümumiyyətlə, bu “TV” barədə danışarkən, deyə bilərik ki, o, 8 ildir ki, Azərbaycanda, mütəmadi olaraq, guya “jurnalist hüquqlarına əməl olunmaması”, “ifadə azadlığının pozulması”, “qanunun alliliyinin təmin edilməməsi” fonunda yalan və böhtan xarakterli “informasiyalar” yayır. Söz yox ki, burada ilkin hədəf, məhz Azərbaycan xalqının iradəsi ilə seçilmiş, dəstəklənən Azərbaycan hakimiyyətidir. Belə bir “siyasi” ab-havada müxtəlif xarici liyi bu iki şəhərdəki fedailikləri’ndən lük, kənar maliyyə çəkən E.Mirzəyevin rəhbərlik maraqlarını dıqları şəraṭda, onun başa gələcək Ancaq sənət allılıq budur. Kazımkəndli dostlarının və onların özünü (?!-R.R.) matlandırıb, onların özlərini anlaşıla bilənlər ki, “mən tərk edirsem” televiziyaşının vəbə bəsitləri “Obyektiv TV” məni lobbiş etməyi

təşkilatların tapşırıqlarını həyata keçirən "Obyektiv TV"nin digər tərəfində isə orada fəaliyyət göstərən dırnaqarası jurnalistlərdir. Yeri gəlmışkən, bu günlərdə həmin "qurum"un iki əməkdaşı - Azər Kazımkəzadə və El-tac Mırzəyev bu kanalla əməkdaşlığı dayandırıblar. Səbəb kimi isə az maaş göstərilib. Hətta bu iki şəxsin oradan getmələri onların özləri tərəfindən sosial şəbəkədə işıqlandırıldı. O cümlədən, özləri kimi dostları saç-başlarını yoldular ki, maliyyə çetinliyi bu iki şəxsin "demokratiya uğrunda fədaililikləri"nin qarşısını aldı və s. Beləliklə, kənardan görünə bilərdi ki, sözde maliyyə çetinlikləri A.Kazımkəzadə və E.Mırzəyevin öz vətənlərinin, dövlətçilik maraqlarının ləkələnməsi üzrə aparıldığı şərefsiz və miskin fəaliyyətlərinin başa çatmasına səbəb ola bilər. Ancaq sən demə, belə deyilmiş... Reallıq budur ki, "Obyektiv TV"dən getmiş Kazımkəzadə "facebook" hesabında öz dostlarını və izleyənləri şəxsi telekanalını (?!-R.R.) yaradacağı barədə məlumatlandırırb. Bu isə, ilk növbədə, onların özlerinin-özlerini ifşa etməleri kimi anlaşılı bilər. Sual yaranır: necə ola bilər ki, "məvəcib azlığı" deyib, iş yerini tərk edirsən, sonda da şəxsi internet televiziyası açırsan? Bu sualın da cavabı bəsittidir. Deyə bilərik ki, onların "Obyektiv TV"-dəki haray-həşirləri erməni lobbinin xoşuna gəlib və indi de



müəyyən vəsiti lərlə onla-
ra Azərbaycan dövlətinin
maraqlarına qarşı çıxmada
kimi yeni və daha böyük
şans təqdim olunub! Artıq
güman etmək olar ki, bən-
zər təxribatlar başqa isti-
qamətdə də davam edə-
cək. İndi isə bir az A.Ka-
zımxadənin “kimliyi” barə-
at verək. Bu şərəfini satan
aracılıqla səx əlaqələri var.
İdet “Talishi Sado” qəzetiinin
olub. Bu qəzetiñ fəaliyyəti
maraqlı fakt - 2017-ci ildə
ən “Talishi Sado”dakı həm-
biri olan Şahin Mirzəli Er-
dan “müvəqqəti sıqınacaq”
də isə, Azər mənasız və şə-
xə bol olan həyatının 26 ilindən
or bir üzünü görüb. 2013-cü
tərifindən qanunsuz etiraz
la iştirakına görə saxlanılıb
nat cərimələnib, 2017-ci ildə
anılıb. A.Kazımxadə “Günür”
əskar verilişinin aparıcısydy
a “facebook”da dövlətimiz
varadılan “Sancaq” səhifəsi-
istratoru kimi çıxış edir. Be-
paratçılardan, erməni lobbisi-
na satılmış bu kimi simasız-
arında düşmen pul-parasınıñ
Lakin bir gün yedikləri xə-
yi onları quduzlaşdırıb mehv-
ünki belə quduzluqların vak-
yoxdur...

Rövşən RƏSULOV

“Nar”-ın dəstək olduğu müsabiqənin qalibləri bəlli oldu



Azərbaycanda startapların formallaşması ve genişləndirilməsinə xüsusi önəm verən "Nar" operatorunun dəstəklədiyi "Microsoft Imagine Cup" innovasiya müsabiqəsinin milli turu yekunlaşıb. "Imagine Cup 2018" müsabiqəsinin milli turu çərçivəsində münsiflər heyəti unikal fikirlər, yenilikçi texnoloji həllər, layihələri layiqince təqdimetmə bacarığını qiyamətləndirmiş, gənc ixtiraçıllara "Made in Azerbaijan" məhsullarını yaratmaqdə dəstək olub.

Milli Turda 9 ali təhsil müləssisəsi və "SABAH Qrupları"ndan olan komandalar iştirak ediblər. Bu mərhələnin qalibləri mayın 15-də Bakıda təşkil olunan mükafatlandırma mərasimində münsiflər tərəfindən elan olunub. Üçüncü yera "Ağılı dibçək" layihəsinə görə "GardenX" komandası layiq görürlüb. İkinci yeri həveskar bələdçilər üçün mobil tətbiq hazırlayan "GuideAmigo" komandası tutub. Bu tətbiq vasitesilə istenilən şəxs şəhərin müxtəlif məkanlarında özüne bələdçi tapa biler. Müsabiqənin birinci yerinə isə "KubiRub" komandası layiq görürlüb. Bu komanda "Rubik kubu" məşhur oyununun mobil versiyasını hazırlayıb. Ənənəvi rənglərdən fərqli olaraq bu virtual kubun tərəflərində müxtəlif şirkətlərin loqotipləri yer alıb ki, hər hansı bir tərəfi yığan istifadəçi şirkətlərdən real bonuslar qazanacaq.

Yerli final mərhələsinin qalibi ABŞ-da keçiriləcək finalda iştirak etmək, la-yihənin gələcək inkişafı üçün nəzərdə tutulan və müsabiqənin əsas mükafatı sayılan 100 min ABŞ dolları uğrunda mübarizəni davam etdirmək imkanı elde edəcək. Bu turun qalibi və gümüş mükafatçısı mayın 19-da Minskdə keçirile-cek MDB ölkələri üzrə regional finalda iştirak edəcək. Regional mərhələdə ko-mandaların layihələrini azerbaycanlı mütəxəssislərin də yer aldığı beynəlxalq münsiflər heyəti qiymətləndirəcək.

Təhsil, elm və mədəniyyətin inkişafı “Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyasının başlıca prioritətlərindəndir. Mobil operatorun KSM strategiyası haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən elde etmək mümkündür.

"Azerfon" şirkəti ("Nar" ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başla-
yaraq qısa bir müddədə Azərbaycanda telekommunikasiya və mobil rabitə sa-
həsinin aparıcı şirkətlərindən birinə çevrilmişdir. "Nar" ölkədə ilk dəfə olaraq
3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifa-
dəsinə vermişdir. "Nar" şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və
6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçi yüksəkkeyfiy-
yetli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkelərinin müqā-
yisəli testlərinə əsasən "Nar" şəbəkəsi mobil zəng xidmetlərinin göstərilməsi
üzrə ölkədə ən yüksək nəticəyə nail olmuşdur. Sınaqları test xidmətləri üzrə
müsteqil beynəlxalq şirkət olan "P3 Communications" keçirmiş və sınaq meto-
dologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanmışdır.

Bakcell universitet məzunları və tələbələr üçün yay təcrübə programı elan edir


Azerbaycanın İlk Mobil Operatoru ve Aparıcı Mobil İnternet Pro-vayderi Bakcell büyük memnu-niyetle III ve IV kurs bakalavr tələbeləri, magistrler və yen-məzunları şirkətin “2018 Yay Təcrübə Programı”nda iştirai etməye dəvət edir.



Tələbə və məzunlar üçün nəzərdə tutulmuş 2 aylıq programın əsas məqsədi karyerasında ilk addımlarını atmağa başlayan gəncləri Azərbaycanın ən nüfuzlu və innovativ şirkətlərində birinde iş mühiti ilə tanış etmək, praktiki biliklərle təmin etmək və onların işə hazırlıq bacarıqlarını inkişaf etdirməkdir.

Seçimden uğurla keçen namizedlər "Bakcell"in satış və marketinq səbələrində 2 ay müddətində təcrübə keçmək imkanına malik olacaqlar. Təcrübə müddətində gənclər şirkətin aparıcı mütəxəssisləri arasından seçilmiş təcrübə rəhbərləri vasitəsilə müvafiq bılık və bacarıqlara yiylənərək şirkətin ümumi strukturunu və iş prinsiplerini öyrənəcək, ey ni zamanda karyera planlaşdırılması, biznes etikası, vaxtı səmərəli bölgüsü, effektiv kommunikasiya, özünü keşfetmə əməyin təhlükəsizliyi və ətraf mühit, sağlamlıq və digər mövzularda praktiki biliklər əldə edəcəklər. Təcrübə proqramı başa çatdıqda bütün iştirakçılar qiymətləniləcək və layihədə iştirak etdiklərini təsdiq edən sənədlə təltif olunacaqlar. Bakcell şirkətinin "2018 Yay Təcrübə Proqramı" barədə daha ətraflı məlumatı www.bakcell.com səhifəsində əldə etmək olar. Proqramda iştirak etmək üçün müraciətlər (CV) 31 may 2018-ci il tarixinə qədər internship@bakcell.com ünvanı vasitəsilə qəbul olunacaq.

Qeyd edək ki, 2014-cü ildən etibarən Bakcell şirkətinin təcrübə programlarında 100 nəfərdən çox gənc iştirak edib. Programda iştirak zamanı yüksək nəticələr nümayiş etdirilən tələbə və məzunlar Bakcell şirkəti və digər nüfuzlu şirkətlər tərəfindən işlə təmin edilib. Digər iştirakçılar isə yənəli və xarici universitetlərdə təhsillərini davam etdirirlər. Azərbaycanın ən prestijli işsəyötürənlərdən biri olan Bakcell şirkəti, bütün işçilər və namizədlər üçün eyni şərait yaratır. Şirkət işə qəbul və seçim prosesində şəffaflıq prinsiplərinə riayət edir.



**Təhmasib
Novruzov**

Müxalifətin “çippidin”
azarı və ya oyna,
gülüm, oyna!

Qarabağda erməni məkrinin təzəcə başladığı dö-nəmlər idi. Ağdamın qeyrətlə oğulları o zamankı hakimiyyətin qadağalarına, təqiblərinə, hədə-oxularına baxmayaraq, könüllü müdafiə qərargahı yaratmış və bütün erməni məkrinə qarşı atılan addımlar burdan laqələndirilirdi. Cəsur və qorxmaz fealiyyəti ilə seçilən or-a yaşılı Yaqub Rzayev (sonradan ona Qatır Məmməd tə-ellüsü verdilər, milli qəhrəman Canpolad Rzayevin atası di rehmətlik) hər gün gelib müdafiə qərargahına daxil olanda, əlini belinə qoyub, qəribə bir görkəm alar, sonra səkitcə soruşardı: neyniyirik, bu gün "çippidin" olacaq?

Əvvəl-əvvəl bu suali anlamırdıq. Sonradan öyrəndik ki, bu adam ermənilərin iddia qaldırıqları ilk günlərdən, hər gün azı bir erməni meşədə tutub, döyür və ürəyini sakitləşdirir. İndi biz bütün fəaliyyəti əlaqələndirmek üçün müdafiq qərargahı yaratmışıq, o da qərargahın razılığı olmağın bu mübarizə metodundan istifadə edə bilmədiyindən özə bilmir və hər gün "çippidin", yeni düşməna həmələ klub-olmayacağı ilə maraqlanır... Lətifəsi bizim başəbəla rüxəlifətimizdən uzaq, indi onların da mitinq xəstəliyinin nəhəndi olanda, istər-istəməz yadına rəhmətlik düşdü. Cünlük "çippidin" olmayan gün Yaqub rəhmətlik özünü çox nəhəndə hat hiss edirdi. Eləcə də, mitinq söhbəti olmayıanda, müdafiqətimiz çox narahatlıq keçirir. Fərq ondadır ki, o rəhmətlik düşməni əzmək üçün narahatlıq keçirirdi, bu lənətə məmləmişlər (çaşdim e...varken yoxlar demək istəyirdim) düşmənən dəyirmanına su tökmək üçün. Xülasə, yena gözəl möyçək müxəlifətimiz yeni birlik yaratmaq, mitinqlərə start vermek planlaşdırır. Vallah, adam daha deməyə söz de tapmir. Atam balası, bu millet cəmi birce ay əvvəl siyasi hövyeini ortaya gowub, siza və siz əzisdirib ortaya sa-

ya qoyub, sizə və siz qızıqtıñıñ ortaya salanlara sözünü dedi ki. İndi mitinq edib, ne deyəcəksiniz axı?!.. Əvvəl düşündüm ki, yəqin Şuşanın və Laçının işğal günləri ilə əlaqədar mitinq eliyib, dünya güçlərinə nota-zad verəcəklər ki, ikili standartlara son qoyub, alınmaz qalamız Şuşanı, ermənilərin qorxu kabusunu Laçını işğal edənlərə ciddi bir münasibət ortaya qoysunlar. Amma tez də yanıldığımı anladım. Əvvəla, ona görə ki, vəzifə və hakimiyyət ehtirası bu nacinslərin beyinlərini elə dumandanlıdır ki, nə Vətən, nə işğal olunmuş torpaqlar yadlarına da düşmür. İkincisi, ən mühümü isə, ona görə ki, Şuşanın və Laçının düşmənə təslim edilməsində o zamankı hakimiyyətlə bu gün də müxalifətde olan o zamankı müxalifətin günahı əlli-əlli yedir. Yəni ölkədə yaranan xaos və idarəetmənin itirilməsindən yararlanan düşmən bu şəhərləri işğal edə bildi. Belədə, bu müxalifət hansı üzle durub deyəcək ki, ay dünya, bizim haqqımızı tanıyın? Axı o zaman həmin xaosun yaradılmasını təşkil edənlər indi də növbəti dəfə ölkədə qarışılıq salmaq istəyirlər! Bir şeirdə deyildiyi kimi, "səndən səne şikayətim var" deyə biməzələr axı! Elə isə sual olunur: bunlar yenidən birləşmək, mitinqlərə start vermək istəklərini hansı məqsədlə planlaşdırırlar? Nəhayət, çox düşünəndən sonra gəldiyim qənaət bu oldu ki, müxalifətimiz "qonşu-qonşuya baxar, özünü oda yaxar" məşhur atalar sözünü əsas tutub, Ermenistanda baş verənlərdən həvəsə düşüblər. Yaziqlar olsun!.. Gürcüstənda və Ukraynada baş verənlərdən həvəslənib nə eləyə bildilər ki, indi də iblis xislətlə düşməndən ibret götürüb, nəsə eliye bileyər? Yəni bu məxlular hələ de ölkədə insanların mütləq eksəriyyətinin indiki hakimiyyətə dəsteyini görməzdən gəlirlərse, deməli, günah onlarda deyil, onları oraya salıb oynadanlardadı. Amma bunlardan da gərek ağıl ola ki, deyələr havamızı dəyişin, bu havaya oynaya bilmirik. Mədam ki, deyə bilmirlər, onda qoy oynasınlar. Amma biz də kənardan durub təzə bir musiqi qoşacayıq. Adı da belədir: "Oyna gülüm, oyna!"

AXC-də dini və dünyəvi təhsil hüququ

XIX əsrin sonu XX əsrin əvvellərindən başlayaraq, dün-yada yaranan siyasi şərait daha çox Azərbaycanın dini və dünyəvi vəziyyətinin ziddinə idi. Belə bir şəraitdə həm dünyaya integrasiya etmək, ümuməbsəri demokratikləşmə prosesinə qoşulmaq, həm da cəmiyyətin əsrlərlə formalaşmış mənəvi dəyərlərinə həssas yanaşmaq kifayət qədər çətin idi. Səbuhi Hacıyevin fikrincə, Azərbaycan sərhədləri daxilində ermənilərin müsəlman və yəhudilərə qarşı qırğınlar törətməsi vəziyyəti daha da gərginləşdirirdi. Çünkü bu qətlamları Rusyanın köməyi ilə həyata keçirən erməni təşkilatları bunu milli zəmindən daha çox dini zəmində baş vermiş hərəkətlər kimi təqdim edirdilər.

Bunlarla bərabər, çar hökuməti xəfiyyəsinin sünni və şəhər qruplarına səpdiyi nüfuz toxumu cürcəmiş, müxtəlif yerlərdə arzuolunmaz hal və hərəkətlər meydana gəlmişdi. Bütün bu natarazlıqların mövcud olduğu bir zamanda Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi ilə nəticələnən milli dırçılış hərəkatında dindar iş adamları ile bərabər, din xadimləri da fəal iştirak edirdilər. Lakin yaranmış ictimai-siyasi vəziyyət olduqca gərgin idi. 1836-ci ilde çarız min Albən kilsəsini leğv etməsi ilə Azərbaycanda erməni qırqoryan kilsəsinin pozucu fəaliyyəti daha da genişlənmişdi ki, belə fəaliyyətin qarşısının alınması, azlıqda qalan xristian köçkünlər slavyan xalqların, elecə də, yəhudilərin cəmiyyətdə gedən proseslərə integrasiyasının təmin edilməsi, müsəlmanlar içerisinde məzheb ayrı-seçkiliklərinə son qoyulması istiqamətində addımlar atmaq Cümhuriyyət aydınlarının dini-etiqaq məsələlərində həssas olmalarını zərurətə çevirirdi. Çünkü XX əsrin əvvellərində din tamamilə siyasilaşmışdı.

Azərbaycan Demokratik Respublikası rəhbərliyinin təklifi ilə ruhani idarələrini müsəlman məmurlarına həvalə etməkə Tiflis şəhərindəki ruhani idarələrinin bazarında Bakıda vahid müsəlman ruhani idarəsinin yaradılması qərara alındı. Azərbaycan Demokratik Respublikası hökuməti müsəlmanlar üçün Qafqaz müsəlmanlarının vahid ruhani idarəsinin yaradılmasına nail oldu. 1918-ci il dekabrın 11-də çar hökuməti orqanlarının təyin etdiyi Qafqaz Şeyxülislamı M.Ə. Pişnamazzadə vezifəsində istefə verdi. Azərbaycan Demokratik Cümhuriyyəti sosial təminat və dini etiqad naziri Musa bəy Rəfiyevin sərəncamı ilə 48 yaşlı axund Ağə Əlizadə Qafqaz müsəlmanlarının birgə ruhani idarəsinin sədri, Şeyxülislam təyin edildi. Yeni Şeyxülislam məzheb ayrı-seçkililiyini rədd edən, müterəqqi fikirlə, milli heysiyyəti güclü olan və parlamentin işinə kömək edən bir şəxs idi.

Molla Ağa Əlizadə Azərbaycanda ilk Demokratik Respublikanın yaranmasını ürəkdən alqışlayan din xadimlərindən idi. Azərbaycan Demokratik Respublikasının yaranmasının birinci ildönümü münasibətə o demisidir: "Azadlığı yalnız müstəqil yaşamaq yolu ilə qorumaq və müdafiə etmək olar. Öz əqidəsini və fikrini şövqələ söyləmək və öz bəşəri iradəsini ifadə etmək yalnız müstəqil ölkədə

en çok yer ermənilərə verildi. Onları parlamentdə 21 deputat təmsil edirdi. Parlamentde xristian xalqların rusların, almanların, ermənilərin və başqalarının fraksiyaları fəaliyyət göstərirdi: Slavyan - Rus İttifaqı fraksiyası (Viktor Klanevski, Basili Kravčenko, Cergey Remizov, Fyodor Kotilevski), Milli Azlıqlar Fraksiyası (Lorens Kun, Moisey Quxman, Stanislav Vonsovic, Vasil Kujim), erməni fraksiyası (Arşak Paronyan, Yervan Taqionosov, Isaq Xocayev, Stepen Toqionosov, Georgi Şahnazarov), Daşnakşüyun fraksiyası (Arşak Malzazyan, Xoren Amaslyur, Poqos Cubarlı, Abqar Papyan, Aleksandr Ter-Azeryan, Boqdan Balayans).

Parlementin iclaslarında heç bir dini ayin (dua oxunması və s.) icra edilmədi. Bütün dirlərdən olan deputatlar bərabər hüquqlu nümayəndə səlahiyyətinə malik idilər. Dinə münasibətində asılı olmayıaraq, bütün vətəndaşlar Azərbaycan Demokratik Respublikasının bərabər hüquqlu əhalisini təmsil edirdilər. Milli mənlik duyusunun güclənməsi ilə başlanan dırçılış ümummilli vicdanı oyatmaya bilməzdi.

Göründüyü kimi, Azərbaycan Demokratik Respublikasının Milli Şurası, sonra isə Parlamenti və Hökuməti mövcud olduğu qısa müddət ərzində iqtisadi, ictimai-siyasi və sosial həyatın müxtəlif sahələrinə aid çoxlu taleyülü islahatlar həyata keçirmiş, müstəqil

1 918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurasının müstəqillik haqqında qətnaməsində qeyd edilirdi ki, vətəndaşların hüququ, siyasi və dini azadlıqları təmin edilir, müstəqil Azərbaycan dövləti qeyri-dini, demokratik quruluşa malik olan ölkədir. Qətnamədə deyilirdi: "Azərbaycan Demokratik Respublikası milliyyətindən, dinindən, ictimai vəziyyətindən, cinsindən asılı olmayıaraq, bütün vətəndaşları öz hüdüdləri daxilində vətəndaşlıq və siyasi hüquqlarla təmin edir". 1918-ci il dekabrın 7-də Bakıda Azərbaycan Parlamenti öz işinə başladı. Ölkənin parlamentində Azərbaycanın milli, dini tərkibi nəzərə alındı, müsəlmanlara 80, xristianlara 35 yer ayrıldı, özü də ən çox yer ermənilərə verildi. Onları parlamentdə 21 deputat təmsil edirdi.

hüquqlarla təmin edir".

1918-ci il dekabrın 7-də Bakıda Azərbaycan Parlamenti öz işinə başladı. Ölkənin parlamentində Azərbaycanın milli, dini tərkibi nəzərə alındı, müsəlmanlara 80, xristianlara 35 yer ayrıldı, özü də

Azərbaycan dövlətinin formallaşdırılması üçün misilsiz işlər görmüşdür. İqtisadi, siyasi-ictimai və sosial münasibətlər sahələrində vətəndaşların hüquqlarının təmin edilməsinə yönəldilmiş qərar və tədbirlərin tərkibində əhali-



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkışafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

*Bu yazı Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkışafına Dövlət Dəstəyi Fonduun maliyyə
dəstəyi ilə "İnsan hüquq və azadlıqların
müdafası, vətəndaşların hüquqi, siyasi mədəniyyət
səviyyəsinin yüksəldilməsi, sosial və siyasi
fəallığının artırılması" istiqaməti
çərçivəsində hazırlanıb*

can Demokratik Respublikasının uğurları və faciələri, tarixi dəsləri, dini etiqad və vicdan azadlığı sahəsində təcrübəsi bu günümüz üçün çox maraqlıdır.

Səbuhi Hacıyevin fikrincə, milli ənənələrə qayıtmak, əhalinin dini ehtiyaclarını təmin etmək məqsədilə Xalq Maarifi və Dini Etiqad Nazirliyi (XMDEN) yaradıldı və N.B.Yusifbəyli bu quruma rəhbər təyin olundu. Nazirlik dərhal din xadimləri və dini qurumlarla sıx əməkdaşlığı başladı. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Qafqaz müsəlmanlarının vahid ruhani idarəsinin yaradılmasına, şəhər sünni ruhani idarələrinin əməkdaşlığına nail oldu. XMDEN-in 10 avqust 1918-ci il tarixli qərarı ilə onlar Gəncəyə köçdülər və könüllü olaraq 1918-ci il sentyabrın 1-də vahid orqanda birleşdilər. Sentyabrın 7-də XMDEN bu qərarı təsdiq etdi və Bakı 1918-ci ilə bolşeviklərdən azad olunduqdan sonra ruhani idarəsi buraya köçürüldü. Həmin dövrə Demokratik Respublikada dini liderlərin rolü artı, təcili milli ordu yaradıldı, hərbi hissələrdə "hərbi molla" vəzifəsi təsis olundu. Respublika rəhbərliyi bu məsələyə xüsusi önəm verdi və ciddi nəzarətə saxladı. Hərbi din xadimlərinin fəaliyyətinə nəzarət isə Müdafiə Nazirliyi və dini idarə tərefindən həyata keçirildi.

**Vahid Ömrərov,
fəlsəfə üzrə fəlsəfə doktoru**

Altsheymer xəstəliyinin müalicəsində mühiüm mərhələ

Fantastik filmlərin əsas mövzularından biri olan yad-daş köçürülməsi getdikcə elmi reallığa çevirilir. Alimlər ribonuklein turşusu (RNT) adlandırılan genetik məlumatı bir ilbzidən digərinə köçürməklə buna müvəfəq olublar.

A Z T A C
BBC-yə istinadla xəbər verir ki, "eNeuro" elmi jurnalında dərc edilən ve yaddaşın fiziki təməlləri mövzusunda yeni dəlillər əldə edilməsinə ümidi bəslənilən tədqiqatlar zamanı Aplisiya adlandırılmış ilbi-



zə aşağı dozada elektrik cərəyanı yeridilib və onun reaksiyası araşdırılıb. Məlum olub ki, ardıcıl elektrik cərəyanı alan ilbiz 50 saniyə davam edən qırıvmalarla özünümüdafıə cəhd göstərdiyi halda, bu təsire ani məruz qalan ilbiz yalnız bir sañiyəlik reaksiya verib. Bunun sayesinde elektrik cərəyanına alışdırılan ilbiz daha həssas vəziyyətə gətirilib. Onun sinir sistemindən əldə edilən RNA digər ilbizi köçürülüb. Bu transferdən sonra həmin ilbiz de bənzər özünümüdafıə hərkətlərini 40 saniye ərzində təkrar edib.

Kaliforniya Universitetinin professoru Devid Qlenzman bildirib ki, bu təcrübələr ilə sanki "bir yaddaş köçürülüb". Tədqiqatlar zamanı ilbzilərin heç bir zərər görmədiyini diqqətə çatdırıran professor əlavə edib: "Bunlar dəniz ilbziləridir və həyəcan vəziyyətində özlərini ovçulardan qoruyan çəhrayı mürəkkəb ifraz edirlər. Onlar bu hərəkəti təcrübələrin gedişində də ediblər, amma elektrik cərəyanından zərər görmeyiblər".

Alimlər bu tədqiqatların Altsheymer, travmadan sonra əsəb gərginliyi kimi xəstəliklərin müalicəsində mühüm bir mərhələ olacaqı qənaətindədirler. Ənənəvi olaraq, uzunmüddətli xətirələrin beynin sinir qatlarında toplandığı güman edildi. Məlum olduğu kimi, hər bir neyronun bir neçə sinir qatı var. Lakin professor Qlenzman bunun əksinə olaraq iddia edir ki, xətirələrin sinir qatlarında toplandığı təqdirdə bu tədqiqatların uğurla nəticələnməsi mümkün deyildi. Onun sözərinə görə, xətirələr neyronların özündə toplanır.

Tədqiqatçılar insanın sinir sisteminde 100 milyard, amma ilbizinkində isə cəmi 20 min neyron olduğunu xatırlatmaqla yanaşı, hər iki canlıının molekul quruluşunda və hüceyrələrin yaranmasında müəyyən oxşarlığın olduğunu bildirirlər.

Əra gedən kimi ilk işi bu oldu

Bir neçə gün əvvəl Berk Suyabatmazla ailə quran məşhur aparıcı Burcu Esmersoy sosial media hesabında soyadını dəyişib. Axşam.az xarici KİV-ə istinaden məlumat verir ki, aparıcı soyadını dəyişərək Burcu Esmersoy Suyabatmaz edib. Qeyd edək ki, cütlük toydan sonra Monte Karloya balayına gedib.



ELAN

İbrahimov Aydin Qadir oğluna məxsus Bakı şəhəri Bəşir Səfəroğlu küç 136 №-li yaşayış evinin 18/19 mənzilə aid kupça (çoxşarlı), texniki pasport və Bakı şəhəri Goradil bağlar massivində yerləşən 1010 nömrəli bağ sahəsinə dair çıxarış itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatın metodologiyası ixtisası üzrə I kurs magistri Muradova Təhmine Ağaddə qızının adına verilmiş magistr biletini itdiyi üçün etibarsız sayılır.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 **Faks:** 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Səs" in komputer mərkəzində yığılır, sahifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur
Qazetdə AzərTAC, SIA, APA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

**Qəzet
bazar və bazar
ertəsindən
başa hər gün
nəşr olunur
Tiraj: 5500**

Səs

Son sahifə

16 may

Sərbəst güləşçilərimiz Dağıstanda 3 medal qazanıblar

Dağstanın Kaspiysk şəhərində beşqat dünya çempionu Əli Əliyevin xatırına həsr olunmuş sərbəst güləş üzrə ənənəvi beynəlxalq turnir keçirilib.

AZERTAC xəbər verir ki, yığma komandanızın üzvləri turniri 2 qızıl və 1 gümüş medalla başa vurublar. Hacimurad Hacıyev (70 kq), İbrahim Yusubov (79 kq) və Aslanbek Alborov (92 kq) finala qədər bütün rəqiblərindən üstün olub. Həlledici görüşdə Hacimurad Hacıyev yerli idmançı Abdulqadjı Maqomedov gərgin keçən görüşdə üstələyib və qızıl medal qazanıb. Digər qızıl medali yüksəmamıza finalda Özbəkistan idmançısı Rəşid Qurbanov tam üstünlükle meğlub edən İbrahim Yusubov qazandırb. Yalnız final görüşündə meğlub olan Aslanbek Alborov isə gümüş medalla kifayətlənib. Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakimlər Vaqif Zeynallı, Kamran Əliyev, Zaur Şerifov və Babək Allahverdiyev təmsil ediblər.



Araz Abdullayev "Anortosis" klubundan ayrılib

Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəcisi Araz Abdullayev Kiprin "Anortosis" klubundan ayrılib. Kipr mətbuatının yaydığı məlumatə görə, klub rəhbərliyi icarə müqaviləsi başa çatan həmyerlimizlə əməkdaşlığı son qo'yub. "Anortosis" A. Abdullayevdən başqa daha 3 futbolçu - Vladimir Qançev, Migel Palanca və Nikola Matteu ilə də yollarını ayırb. Müqavilə ilə "Qəbələ"yə məxsus olan A. Abdullayev "Anortosis"də icarə əsasında çıxış edib. Yarımmüdafiəcisinin Azərbaycana qaydaraq karyerasını "Neftçi"də davam etdirəcəyini bildirib.




"Liverpul" Keytanın transferinə nə qədər pul xərcləyəcək?

Futbol üzrə Avropa Liqalarında mövsüm demek olar ki, başa çatıb. SIA-nın məlumatına görə, UEFA Çempionlar Liqasının finalında oy-nayaq "Liverpul" isə bir neçə ay önce müqavilə imzaladığı Nəbi Keytanın yolunu gözləyir. Transfer ötən il rəsmiləşsə də, onun məbleği "Leypsiq"in Bundesliga tutduğu yer-dən asılı olaraq müəyyənləşdiriləcəkdi. Klub 6-ci yeri tutduğuna görə, "qırmızılar"ın transferə 52.75 milyon funt xərci çıxacaq. "Leypsiq" Çempionlar Liqasına vəsiqə qazansaydı, transferə 59 milyon avro sərf olunacaqdı. Turnir cədvəlində 7 və daha aşağı yer transfer qiymətini 49 milyon funta endirəcəkdi.



Yoahim Löv daha iki il Almaniya millisində

Almaniya Futbol İttifaqı millinin baş məşqçisi Yoahim Löv yeni müqavilə imzalayıb. Qurumun saytında yer alan xəbərə görə, 58 yaşılı mütəxəssislə müqavilənin müddəti 2020-ci ilin yayına qədər uzadılib. Qeyd edək ki, Y. Löv 2006-ci ildən Almaniya millisini çalışdırır. Onun rəhbərliyi altında yığma DÇ-2014-ün, Konfederasiyalar Kuboku-2017-nin qalibi olub.



Buskets "Barselona"dakı qazancından narazıdı

"Barselona"nın yarımmüdafiəcisi Sergio Buskets maaşından narazıdı. Apasport.az saytının "El Mundo Deportivo"ya istinadən məlumatına görə, ispaniyalı futbolçu klubdan əmək haqqının qaldırılmasını tələb edib. Ancaq rəhbərlik bu fikirə o qədər də "isti" yanaşmir. "Barselona" hazırda bütün diqqətini sərbəst qalma deyəri 60 milyon avro olan Samuel Umtiti ilə danışqlara yönəldib.

Buskets 2016-ci ildə klubla olan müqaviləsini 2021-ci ilə qədər uzadıb. Sazişdə oynanılan matçlarına sayına uyğun bonuslar da nəzərdə tutulub.